



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 10 oktyabr 2014-cü il Cümə № 250 (5959) Qiyməti 40 qəpik

Xəbər

Üçarda dəhsətli  
qəza; sürücü  
və bir ailənin  
dörd üzvü öldü

yazısı sah.2-də

## Prezident Əliyevin yeni dev-projesi

# ƏLƏTDƏ YENİ PAYTAXT SALINIR - TƏFSİLATLAR

Hökumət ilkin olaraq bu projektin gerçəkləşməsi üçün 20 milyard manat vəsait ayırmayı planlaşdırır; dövlət qurumlarının əksəriyyəti, nazirlər, Nazirlər Kabinet, Milli Məclis, diplomatik nümayəndəliklər Ələtə köçürülcək



yazısı sah.8-də

## Səmkirin kriminal keçmişli yeni icra başçısı - Alimpaşa Məmmədov kimdir?

Vergilər nazirinin Sumqayıta başçı göndərmək istədiyi məmurun Səmkirə təyinatının pərdəarxası məqamları

yazısı sah.10-da



**Hacı Məmmədov**  
növbəti dəfə  
intihara cəhd  
edib

yazısı sah.10-da



**Seyximiz**  
Nobelə  
namızad olur

yazısı sah.15-də



**Mövsüm**  
Səmədov  
Qobustan  
həbsxanasına  
göndərildi

yazısı sah.3-də

10 oktyabr 2014

## İlham Əliyev keçirdiyi müşavirədən yazdı

Prezident İlham Əliyev 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası müsbət dəyərləndirib. Ölkə başçısı bu barədə özünü təvələt hesabında yazıb.

"Son illər ərzində aparılan işlətlərlə, irəli sürülmüş təşəbbüsler ölkəmizdən dinamik inkişafını təmin etmişdir. Doqquz ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektorunu isə 6 faiz artmışdır. İnflyasiya 1,5 faiz olmuş, əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. İlin əvvəlindən Azərbaycan iqtisadiyyatına 19 milyard dollar sərmayə qoymulmuşdur. İlin əvvəlindən maliyyə resursları isə 3 milyard 600 milyon dollar artıb və 53 milyard dollardan çoxdur. Bizim əsas məqsədimiz neft amilimizi asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektorunu hesabına gələcəkde Azərbaycanın inkişaf etdirməkdir"-dəyə İlham Əliyev qeyd edib.

Prezident həmçinin Azərbaycanın gələcək inkişafının sənayenin inkişafı ilə bağlı olmasını də bildirib.

"Azərbaycanda müasir emal müssəsələri yaradılır. Hazırda ixrac potensialımızın artırılması üçün çox gözəl imkanlar var. Turizmin inkişafı sürətə gedir. Bizim gözəl təbiətimiz var, istənilen turizm növü Azərbaycanda mövcuddur. Artıq infrastruktur da var. Aeroportlar, magistral yollar və bütün bölgələrdə beşulduzu, dördulduzu, üçulduzu gözəl hoteller yaradılır. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Sənaye klasterlarının yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir".

## Çavuşumuz şəhid oldu

Dünən saat 14:35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəş tutublar. Silahlı Qüvvələrimizin 1990-ci il təvəllüdü, Ağdam rayonundan hərbi xidmətçi çağırılmış müddətdən ar-tıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Mehərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.

Hədise ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Müdafie Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərimizin doğmalarına dərin hüznlə başsağlığı verir və səbr dileyir.(ANS)

## Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsınız,  
biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, (012) 434 01 33



CAN ERZINCAN

## Azadlıq Radiosu TV (ARTV)

hər cümə: 21:00 - 21:45

«Fərqli xəbərlər»

Peyk: TürkSat 42°, 1c  
 Kanal: CanErzincan  
 Tezlik: 11.509  
 Sürət: 30.000  
 Pol: H

Bu Internet TV deyil, əsl televiziyadır!



<http://AzadliqRadiosu.az>

em@il

[efir@AzadliqRadiosu.az](mailto:efir@AzadliqRadiosu.az)

facebook

/AzadliqRadiosu



/AzadliqRadiosu



/RadioAzadliq



Qaynar xətt: 012/436-77-41

## Prokuror Orxan Eyyubzadəyə 3 il iş istədi

Oktobre 9-da həbsdə olan gənc siyasi məhbus Orxan Eyyubzadənin növbəti məhkəmə prosesi keçirilib.

### Xədicə İsmayılin məhkəməsi başladı

Binəqədi Rayon Məhkəməsində Elman Həsənovun (Türkoğlu) jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.

Məhkəmənin mühafizə xidməti hakimin qərarına əsaslanaraq, jurnalistləri və ictimaiyyət nümayəndələrini zala buraxmayıb. Lakin hakim Sədrəddin Hacıyev özü prosesdə bildirib ki, belə bir göstəriş verməyib.

Bu barədə məhkəmənin iclasından sonra X.İsmayılin özü "Turan"a bildirib. Onun sözlərinə görə, iddiacı öz bəyanatına X.İsmayılin E. Həsənovu nüfuzdan salan material yadıdığı deyilən iki səhifə əlavə edib.

Lakin iddiacı bu materialların jurnalistin facebook səhifəsindən götürüldüyü barədə dənilərən təqdim etməyib.

X.İsmayılin deyib ki, o, E. Həsənovun adı keçən material yamayıb. Məhkəmədə nədə ittihəm olunduğunu ona aydın olmadığını, buna görə ifadə vermədən imtina etdiyi bildirib.

Müdafie tərəfi həmçinin X.İsmayılin bu işlə əlaqəsi olduğunu sübut edən delillerin, daha daqiq isə onun facebook səhifəsindən Türkçən adı keçən materialın yayıldığını təsdiq edən skrinshotun təqdim ediləsi barədə vəsatət qaldırıb.

Bundan başqa, müdafie tərəfi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdareşindən X.İsmayılin 2014-cü ilin fevral-mart aylarında jurnalistin dövlət siri yaması haqqında ittihamların araşdırılması zamanı bu iş üzrə verdiyi ifadələrin istenilmesi barədə vəsatət verib.

X.İsmayılin sözlərinə görə, hər iki vəsatət təmin olunub və hakim növbəti iclası 10 oktyabr saat 17:00-a təyin edib.

İsmayılin vəkili Elton Quliyev müvəkkilinin taqşırının heç bir sübutu olmadığını bildirib.

### Ucarda dəhşətli qəza; sürücü və bir ailənin dörd üzvü öldü

Ucarda dəhşətli yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, qəza Bakı-Qazax magistral yoluñ Ucar rayonundan keçən hissəsində qeydə alındı.

"VAZ" markalı minik maşını ilə yük maşınının toqquşması nəticəsində minik maşınında olan ikisi ayaşlı uşaq olmaqla, 5 nəfər ölüb.

Ölənlər İsmayılli rayon sakinləri "VAZ" markalı minik maşınının sürücüsü 1975-ci il təvəllüdü Baxışov Ceyhun Novruz oğlu, sənəşinəri 1988-ci il təvəllüdü Mirzəməmmədov Sabuhı Tofiq oğlu, onun həyat yoldaşı 1984-cü il təvəllüdü Mirzəməmmədova Zəməne Həsən qızı, övladları 2013-cü il təvəllüdü Yusif Mirzəməmmədov və 2014-cü il təvəllüdü Ayşən Mirzəməmmədovadır.

Hادisənin baş verme sebepleri Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.



Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə gənc fəalin yaxınları, müsavatçı və NIDA-ci gençlər iştirak ediblər. Şahidlər son ifadələrini veriblər.

Prokuror gənc fəala qarşı irəli sürülən 315.1 maddəsi üzrə maksimum nəzərdə tutulan 3 illik həbs cəzası isteyib. Orxan Eyyubzadənin genç olması, ilk dəfə mühakimə edilmesi nəzəre alınmayıb.

Bu barədə musavat.com-a Orxan Eyyubzadənin Hüquqları Müdafia Komitəsinin sadri Şamil Beydulla məlumat verib: "Oktobre 9-da Orxanın növbəti məhkəmə prosesi baş tutdu. Məhkəməde Orxanın özü de iştirak edirdi. Prosesdə onun aile üzvləri, müsavatçı və üzvü olğulu NIDA Vətəndaş Hərəkatının üzvləri iştirak edirdilər. Zərərəkmişlər do iştirak edirdilər. Müdafia tərəfinin şahidi Taleh Rzaxanov çıxış etdi. O, bildirdi ki, Orxan polislərə əl qaldırmayıb. Əksinə, ona qarşı təzyiqlər olub. Ardınca elave olaraq, Tural Abbaslı şahid qismində dindirildi. O, Talehin deklərini təsdiq etdi. Daha sonra zərərəkmişlər fikirlərini dedilər.



### Dilqəm Əsgərovun oğluna yazdığı məktub açıqlandı

Kürdəli Əsgərov: "Atamı məktubu bu formada yazmağa məcbur edirlər"

Ermənilərin işgəl altındaki Dağlıq Qarabağda girov saxladığı kəlbəcerli Dilqəm Əsgərovun iki gün önce ailesine göndərdiyi məktubun məzmunu məlum olub. Məktubda D. Əsgərov əsəsnə oğluna müraciət edib.

Dilqəm Əsgərovun oğlu Kürdəli Əsgərovun anspress-e bildirdiyine görə, D. Əsgərov vəziyyətinin yaxşı olduğunu yazar. Kürdəli Əsgərov bildirik ki, məktubda belə yazılıb: "Kürdəli, salam. Məndə niğaran qalmayıb. Oğlum, Bakıda çox qalma. Yerim istidir. Gündə 3 dəfə yemək verir. Heç bir problem yoxdur".

K. Əsgərov isə atasının məktubunda yazılanların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, D. Əsgərov məktubu bu formada yazmağa məcbur edirlər. O, atasının vəziyyətinin yaxşı olmadığını deyir.

"Beynəlxalq Qırımızı Xaç Komitəsinə dəfələrle müraciət etmişəm. Deməşəm ki, mənə atamın videosunu getirsinər. Orada necə danışdırığını görür. Onda inanaram ki, vəziyyəti yaxşıdır. Gətirdikləri isə sadəcə kağız parçasıdır", deyə K. Əsgərov bildirib.

Qeyd edək ki, oktyabrın 6-da Beynəlxalq Qırımızı Xaç Komitəsinin nümayəndələri Qarabağda girov saxlanılan azərbaycanlılara baş çəkib.

Xatırladaq ki, Ermenistan tərəfi bu ilin iyul ayında öz doğma dədə-baba torpaqlarına sefər etmiş azərbaycanlılар Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Qondarma "Dağlıq Qarabağ Respublikası"nda qurulan "məhkəmə" isə həmyerilərimizin ittihəm olunacağı separatçılar tərəfindən bildirilib.

Öz torpaqlarında işgalçılardan tərəfindən məhkəməye çıxarılması planlaşdırılan azərbaycanlılar müxtəlif cinayətlər töötəmkəndə günahlandırılırlar. Məhkəmə prosesinin vaxtı tam dəqiqələşməsə də, yaxın günlərdə baş tutması gözlənilir.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə bəyan edib separatçıların qondarma məhkəmə qurması beynəlxalq qanunlara ziddir.

□ E.SEVİDAĞA



## Ramiz Mehdiyevin Şah İsmayıllı barədə kitabı çapdan çıxbı

Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyevin "Şah İsmayıllı Sofovi: hökmədarın və döyişçünün portreti" kitabının (rus dilində) birinci hissəsi çapdan çıxbı.

Müəllif yazır: "Azərbaycan bəşəriyyətin siyasi tarixinə, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş görkəmləşmiş şəxsiyyətləri ilə haqlı olaraq fərxdə bilər. Tarixin ən mürekkeb və ümidsiz dövrlərində də bu xalqın arasından öz iradi keyfiyyətləri və istedadları sayesində, bəzən heyatları bahasına, amansız tehdid və təhlükələrə məhəq qoymadan tarixin gediniyi öz xalqının xeyrinə dəyişmiş böyük siyasi xadimlər, cesur qəhrəmanlar, görkəmləli alim və mütəfəkkirər çıxbı".

Akademikin fikrincə, Şah İsmayıllı Sofovi Azərbaycan tarixinin məhz bu cür parlaq, əlinə qılıncaq təşəkkülünə qədər olan dövrə tarixi məsələləri, Şah İsmayıllı və onun əsədlərinin şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi, habelə Səfəvilər dövlətinin təsdiqini siyasi sistemi və dini siyaseti nəzərdən keçirilir. Əsərdə Səfəvilər dövlətinin banisinin dövründə bu məməkətin mədəniyyətinə də xeyli yer ayrılib, görkəmlə hökmədarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafında xidmətləri sadalayıb.

Müəllif əsəri iki hissəyə bölib. Birinci hissədə Səfəvilər sülaləsinin etnik mənşəyi və eyniadlı sufî ordeninin yaranmasından mərkəzləşdirilmiş dövlətin təşəkkülünə qədər olan dövrə tarixi məsələləri, Şah İsmayıllı və onun əsədlərinin şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi, habelə Səfəvilər dövlətinin siyasi sistemi və dini siyaseti nəzərdən keçirilir. Əsərdə Səfəvilər dövlətinin banisinin dövründə bu məməkətin mədəniyyətinə də xeyli yer ayrılib, görkəmlə hökmədarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafında xidmətləri sadalayıb.

"Şah İsmayıllı Sofovi: hökmədarın və döyişçünün portreti" kitabında İsmayıllı Sofovi vəzifəsindən dövründə (1501-1524-cü illər) Səfəvilər dövlətinin Azərbaycan tarixi atləsindən götürülmüş, hemin dövlətin miqyası barede tam təsəvvür yaranan xəritəsinə və müvafiq illüstrasiyalara da yer ayrılib.

"Şərq-Qərb" nəşriyyat evində çapdan çıxmış kitab müəxəssislər - təriixçilər və sərgünsəslər, habelə Azərbaycan tarixinin həmin dövrü və Şah İsmayıllı Sofovi'n



## Yazarımız Tofiq Yaqqubluya Azadlıq!

**A**zərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov cəzasının 2 ilini Qobustan ciddi rejimli həbsxanasında çəkəcək. Bu barədə "Yeni Müsavat" a M. Səmədovun vəkili Anar Qasımlı məlumat verib. Vəkil bildirib ki, Qaradag Rayon Məhkəməsində oktyabrın 9-da keçirilən prosesdə AİP sədrinin cəzasının iki ilini Qobustanda çəkməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, M. Səmədov sentyabrın 18-də 11 sayılı cəzaçəkme müəssisəsindən 12 sayılı müəssisəye köçürülbər. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karsər cəzası verilib. M. Səmədov karsərdə aqlı elan edib. AİP sədri hüquq müdafiəçiləri ilə görüş imkanı yaradılmışını, elecə də ombudsmanla görüşmek tələbi irəli sürüb. Ancaq onun tələbi yerinə yetirilməyib. Bundan sonra Penitensiar Xidmet M. Səmədovun 3 il müddətinə Qobustan xüsusi rejimli cəzaçəkme müəssisəsinə göndərilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb.

Vəkil M. Səmədovun hansı səbəbdən 11 sayılı cəzaçəkme müəssisəsində köçürülməsi və daha sonra Qobustana köçürülməsi haqda məlumatsız olduğunu bildirib: "Mövsüm Səmədovun 11 sayılı həbsxananan köçürülməsi ilə bağlı heç bir səbab

# Mövsüm Səmədov Qobustana göndərildi

Məhkəmə AİP sədrinin cəzasının 2 ilini xüsusi rejimli həbsxanada çəkməsinə qərar verib



Mövsüm Səmədov

deyilməyib. Orda məbuslarla nəzərətçilər arasında incident olub. Penitensiar Xidmet hesab edir ki, buna Mövsüm Səmədov 11 sayılı həbsxananan köçürülməsi ilə bağlı heç bir səbab

deyilməyib. Orda məbuslarla nəzərətçilər arasında incident olub. Penitensiar Xidmet hesab edir ki, buna Mövsüm Səmədov 11 sayılı həbsxananan köçürülməsi ilə bağlı heç bir səbab

saylı CM-ə köçürürləb və burada heç nə demədən karsa salıblar". A.Qasımlı bildirdi ki, M. Səmədovun barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı vəkilər açıqlama yayacaq.

hebsxanananın qarşısına toplaşmağa çalışıblar. Lakin Buta qəsəbəsində onların qarşılardan post-patrol xidməti kəsib və sənədləri yoxladıdan sonra təkidlə geri qayitmaları tələb olunur.

## 67 gün Bayılda cəza çəkən İsa Yaşar Tezəldən ilginc açıklamalar

"İllərcə müstəqilliyi üçün mücadilə etdiyim Azərbaycanımı Avropa Məhkəməsində məhkum etdirmək mənə çətin gəldi"

Qəzetimiz iki gün önce Bakı Hava Limanındaki assasiz yoxlamalarla bağlı yazı dərc etmişdi. Baş redaktorümüz Rauf Arifoğlu məşahidə etdiyi vəziyyət, ölkəyə dönenlərin uzun-uzadı, təkrar-təkrar yoxlamaya məruz qalması barədə facebook statusundan ərsəyə gələn ya-



İsa Yaşar Tezel

zida ayri-ayri şəxslərin də münasibəti əksi olmuşdu.

Azərbaycana Türkiye qədər sevgi bəsləyen bir şəxsin, Ankara'daki Azərbaycan Kütür Dərnəyinin başqan yardımıcısı olan Isa Yaşar Tezelin Bakıdan dönerən üzləşdiyi həqiqiliq isə çox üzüdü idi. Isa bəy gömrükən keçərkən artıq sorğu-suallara və yoxlamalara məruz qaldığını, Bakıya gələsi olsa, burdan bir çop belə almayıağın ürək ağrısı ilə bildirmişdi. Bu sətirlərin mülliifinin "İsa bayın peşməçiliyi" sərlövhəli köşəsinin "Yeni Müsavat"da dərcindən sonra ise Isa Yaşar Tezel təşəkkür dolu mesajında çox ilginc açıklamaları ilə diqqətimizi çəkdi. Onu təqdim edirik ki, Azərbaycan sevdalı insan dediyimiz şəxsi hər kəs, xüsusilə gömrükədə ona qarşı saygısız davranışları yaxından tanışın:

"Ömrümün 40 ili Azərbaycan, həm də Vahid Azərbaycan duyarq, yazaraq keçdi. Həm də sevdim... Sizinle paylaşacağım bir anım var. Mənim necə bir Azərbaycan sevdalısı olduğumu və mənəni daha yaxşı tanınmanız içün. Mən də qəzetiçiyəm. Bu səbəbdən bir xatirəni bölüşürəm ki, bəlkə lazımlı olaq."

Başqan yardımıcı önce 90-ci illərdə Bakıda üzləşdiyi həq-sızlıqlardan bəhs edib: "1996-ci ilə 67 gün Bakıda Bayıl həbsxanasında məni "qonaq" etdilər. Çox eziyyətlər çəkdim. Olsun. Neticədə sərbəst buraxıldılar evə, Türkiyəyə döndüm. Daha sonra iş yerimə Avropadan qəzetiçilər gəldi. Daha öncədən mail yazmışdılar. Gələnlər Sərhədsiz Reportorlar Təşkilatının nümayəndələri idi. Mənimlə görüşdə başıma gələnləri, səbəblərini danışdım, üzləşdiyim olayların hamisini anlatdım. Onların mənə təklifi bu oldu: biz size vəkil tutaq, həqsiz həbs, gördünüz iş-gəncərlərə bağlı Avropa Şurasında, Avropa İnsan Haqları Məhkəməsindən dava açaq. Həm də böyük məbləğdə maddi və mənəvi tezini dəvət etdi. Bildirdilər ki, biz bu davani çox qısa müddətə yekunlaşdırıb size maddi imkanlar yaradarıq. Durdum, düşündüm. "Azərbaycan dövlətini məhkum etdik..." Bu cümlə mənə çox ağır geldi. Neticədə Azərbaycan dövlətinə qarşı bir kozır, bir təhdid kimi istifadə olunacaqdı. Mənə edilənlər gerçəkden çox ağır və həqiqiz idi. Əziyyət vermişdilər. 67 gün təcridxanada ibtidai şərtlər altında saxlanılmışdım. Amma vicdanımla baş-başa qalımdı. Yeni qurulan bir dövləti, həm də mənim illərcə müstəqilliyi üçün mücadilə etdiyim Azərbaycanımı Avropada İnsan Haqları Məhkəməsində məhkum etdirmək mənə çətin gəldi. Ən azından bu, men olmamalıydım..."

İsa Yaşar Tezel yazır: "Qəzetiçilərə bələ bir dava üçün vəkəlet verməyəcəyimi və bu davanın açılmasına söylədim. Heyrət etdilər, şaşıldırılar, "nedən, sənə edilənləri dünya duysun. O adamlar bunun cezasını çəksin" dedilər... Mən də onlara cocuqluğundan bəri xəyalı qurdugum Azərbaycan dövlətinə qarşı dava aça bilmərəm. Çünkü bu dövlət mənimdir" dedim. Heyrət içərisində qaldılar. Gəldiklərənə çox peşman olduqlarını söyləyərək Ankaradan ayrıldılar".

Elşad PAŞASOV

# Məhbuslara niyə məzuniyyət hüququ verilmir?

**Müzəffər Baxış:** "Bu maddəni tətbiq etmək müsbət keyfiyyətlər verə bilər"



həbsxanasında məhbus həyatı yaşayan Cənubi Azərbaycandan olan soydaşımız, tanınmış jurnalist Səid Məitimur 5 illik həbsxana həyatından sonra 3 günlük məzuniyyətə buraxılıb. Bu xəbəri eşidən hər kəs düşünür ki, niyə Azərbaycan həbsxanalarda da məhbuslara bu cür hüquqlar verilmir?

Bu hallara ölkəmizdə de-mək olar ki, rast gelmək mümkün deyil. Məbuslar yalnız ya-xın qohumlarının toy və ya-sərasımlarınə buraxıla bilər.

Maralıdır, görəsən, qan-unverciliyimizdə məhbusun-məzuniyyətə buraxılması bildirdi: "Cəzaların içərisi Mə-celləsinin 89.4-cü maddəsində

belə qayda nəzərdə tutulub. Məhbusa 7 gün müddətində məzuniyyət verilməsi nəzərdə tutur. 3 gün də ola bilər. İldə bir dəfə verilir. Bu qərarı vermek Ədliyyə Nazirliyinin razılığı ilə həbsxana rəhbərliyinə aiddir. Məzuniyyət müddəti ərzində məhbus rayon hüdudlarından kənara da buraxıla bilər. Getdiyi yol məzuniyyət günü müddətə daxil olmaqla. Məhbusun davranışları, çəkdiyi cəzanın müddəti əsas götürülür. Tərbiyə müəssisələrində ən azı cəzanın 1/4 hissəsi əsas götürür. Qanun 7 gün nəzərdə tutur.

3 gün verilirsə, bu da qanunidir. Bu adı bir prosedurdur. Arzu edərək ki, 89.4-cü maddə məhbuslara təz-tez tətbiq olunsun. Bu hüquqlarından istifadə etsinlər. Belə həllər məhkumların təbiyə olunmasında müsbət rol oynaya bilər. Əfsuslar olsun ki, Azərbaycanda məhkum kuma bu hüquqları vermir. Fikirləşirlər ki, məhbus bu hüquqlardan istifadə etsə, həbsxanaya qayıtmadıqdan imtiha edər. Bu qorxuları nəzəralərə tətbiq etmirlər. Əslində bundan çəkinmək lazımdır. Məhbuslar həqiqətən əməyə vəcindən münasibət bəsləyir-lərə, tərbiyəye meyl göstərilərə, düşünürəm ki, bu mədəni tətbiq etmək müsbət keyfiyyətlər verə bilər".

Cavanşir Abbaslı

## Bakıda polkovnikin vəzifəli xanımı vətəndaşları aldıdaraq, böyük məbləğdə pullarını mənimsəyib - firıldaq

**B**ir qrup vətəndaşlardan musavat.com-a şikayət daxil olub. Aldadıldıqların bildirdən zərərçəkənlər müxbirimizə deyib ki, tanınmış memur qadın (şikayətçilərən birinin xahişi, həm də eləva yazının hazırlanması səbəbi ilə onun adını növbəti yazında, bu məsələnin aşdırılmasına həsr olunan reportajda açıqlayacaq - red.) onları aldardaraq, külli miqdarda pullarını mənimsəyib: "O, cəmiyyətdə və öz qohumları arasında müsbət imic ilə tamdır. Önəmli və tanınan bir şəxsin də quidasıdır.

Pulları da qudasının və digər vəzifəli məmurların adı ilə alıb. O, həm də mənim doğma xalamdır. Bir il ərzində mendən və yaxın etrafından üst-üstə 392850 (üç yüz doxsan iki min sekkiz yüz əlli) manat alıb və onun çox cüzi hissəsini geri qaytarıb. Hazırda bizzət

zərərçəkənlər bildirir ki, məmur qadının himayədarlarından biri onun polkovnik olan eridir; digəri tanınmış deputatdır; lakin bu da son deyil, başqların da var. İddia olunur ki, həmin fiqurlar firıldaqçı polkovnik arvadının əməllərinə dəstək verirler. İnsanların pullarını mənimsəyən bu dəstədən birinin yaxın zamanlarda daha yüksək vəzifəyə təyinatı gözlənilir.

Musavat.com mövzu ilə bağlı faktları, gizli yazılmış audio və video sübutları əldə edib. Yaxın la məşğul edəcək araştırma or- gülərdə ölkə gündəmini güntə-yə qoyulacaq.





## Mitinq sezonu açıq elan olunur

Azər RƏSİDOĞLU

**A**zərbaycan müxalifəti yenidən öz taktikasına qaydırır. Uzun fasılədən sonra müxalifətin Milli Şurada təmsil olunan qanadı kütłəvi aksiyaya keçirmək qərarına gəldi.

Artıq hakimiyət də 12 oktyabrdə keçiriləcək mitinqə "yaşlı işçə" yandırıb. İqtidara "ezələ nümayiş etdirmək" üçün daha bir fürsət yaranır. Lakin "izdihamlı aksiyaya keçirmək mümkün olacaqmı" suali açıq qalır. Digər tərəfdən, ara-sıra keçirilən aksiyalarla böyük dəyişikliklərə nail olmaq real görünümür. Ardıcıl siyasi mübarizənin effekt vermesi üçün bir neçə amilin gerçəkləşməsi də lazımdır.

Olıqarxlardan maliyyəsi, beynəlxalq dəstək və müxalifətin klassik inqilab hazırlığı olmadan korrupsiyalı rejimlərin dəyişdirilməsinin mümkünşülüyü dəfələrlə isbat edilib.

Bütün narazılardan bir çətir etrafında toplanması baş verməsə, yalnız aksiyalarla müsbət keyfiyyət dəyişikliklərinə nail olmaq real görünümür. Bu baxımdan, Milli Şura keçirəcəyi aksiyaya digər müxalifəçiləri də dəvət etmeli, mitinqlə bağlı birgə müzakirələrə başlamalı idi.

Hakimiyət Qərb tərəfindən künce sixılır, lakin müxalifətə mərkəzdənqəmət tendensiyaları müxalifətə açıq dəstək verməyə imkan vermir.

Ölkənin aparıcı təşkilatları mənasız savaş nəticəsində müxalifətin şanslarını dəfn etmək üzərdirler. Bu vəziyyətin nəticəsidir ki, olıqarxlardan müxalifətin tərəfinə keçməyi nəinki planlaşdırır, eksinə, onları öz planlarına uyğun hərəkət etməyə vadar edirlər.

Azərbaycan müxalifəti sosial şəbəkələrdə bir-birilərini təhqir etməklə işini bitmiş hesab edir. Müxalifətin parçalanmasına yönəlik bu addimların arxasında nələrin dayandığını təxmin etmək elə də çətin deyil.

Ölkədə maraqlı situasiya yara biler. Daxili çəkişmələrdən uzaq olan, sosial şəbəkələrdəki virtual mübarizədən kəndə duran, konkret hadəfləri olan inqilabçı lider bu mərhələdə xalqın dəstək verəcəyi bir simaya çevrile bilər. Belə bir liderin aparılığı ilə keçirilən aksiya daha effektli mübarizəyə de səbəb ola bilərdi.

Milli birliyə nail ola biləcək lider olmadıqdan inqilabçı lider zərurəti getdikcə artır. Mövcud düzəni dağıdacağı və hamını birləşdirəcək bir lider qəlebənin teminatçısı ola bilərdi.

Son ayların görüntüsü ondan ibarətdir ki, bu gün mahz inqilabçı bir lidərə ehtiyac yaranıb. Milyonlarla insan üçün simvola çevriləcək, utopik görünse belə böyük ideyalarla çıxış edən bir inqilabçı lider bu gün olsayıd, hər şey fərqli ola bilərdi. Əger belə bir lider olsayıd, iqtidár dəyişikliyi qəçiləz olacaqdı. Belə bir lider bir-birinin qanına susayan müxalifəçiləri yerində oturdurmağa da qadir oları.

Geosiyasi proseslər keyfiyyətə yeni siyasi müstəvinin yaradılmasını, yeni mübarizə strategiyasının işlədilməsini zəruri edir.

Azərbaycan müxalifəti Qərb-Rusiya savaşının indiki dövründə belə birmənəli kimin yanında ola biləcəyi məsələsinə aydınlıq getirmir. Ümid yalnız ona qalıb ki, hansısa ölkədə demokratik dəyişiklik olacaq və bu proses mütləq Azərbaycana təsir göstərəcək. Geosiyaset barədə bilgiləri olmayan texnoloqların zəkası bundan artıguna qadir deyil.

Hazırkı vəziyyətdə Azərbaycan müxalifəti silahlandırılsa belə, silahların hakimiyətə qarşı deyil, ele müxalifətin özünə tuşlanacağını təxmin etmək mümkündür.

Bir məqama da diqqət yetirək. 12 oktyabr aksiyası şurə və keçirilmə qaydalarına görə əvvəlkilərdən heç nə ilə fərqlənməsə, keyfiyyət dəyişikliyi barədə də düşünməyə dəyməz.

Odur ki, yeganə məqsəd aksiyanın çoxminli olmasına nail olmaqdən ibarətdir. Mitinqin zəif alınacağı təqdirdə müxalifətin demokratik dünya ilə danışqları da az effektli ola bilər. Dünyanın tanıldığı yeganə amil gücdür və 12 oktyabr mitinqi bu amilə görə gücün nümayişine çevriləlidir.

Əgər sözügedən aksiya da xalq kütłələrinin öz taleyi-nə laqeydiyinin göstərici olaraq yadda qalacaqsə, bu, xalq üçün faciəli həyatın davamı demək olacaq.

Əgər 12 oktyabr aksiyası izdihamlı olacaqsə, dünyanın nüfuzlu KİV-i tərəfindən də geniş işıqlandırıla bilər. Bu-na isə ciddi hazırlanmaq və bütün narazılıarı aksiyaya cəlb etmək lazım gəldi. Zaman varmı?



## "Khazar Islands" layihəsinə türk şirkətlərindən böyük maraq

Tanınmış türkiyeli iş adamlarının dəvəti ilə "Avesta" Konserninin prezidenti, "Khazar Islands" layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmlinin başlıq etdiyi nümayəndə heyəti 28 sentyabr - 1 oktyabr tarixlərində Türkiyədə işgüzar səfərə olub. Səfər zamanı azərbaycanlı iş adamı Türkiyənin aparıcı holding rəhbərləri ilə görüşüb, bir sıra müzakirələr aparıb.

"Cəvahir Holding", "Nurol Holding", "Taş Yapı", "Aygun Aluminium", "InfoGroup", "Ur-tim" kimi iri şirkətlərin rəhbərləri ilə görüşən nümayəndə heyəti əməkdaşlığı dair razılıqlar əldə edib. 3 günlük səfər zamanı qeyd olunan şirkətlərin rəhbərləri "Khazar Islands" kimi layihədə iştiraklarından məmənluğunu bildirib.

Görüşlər türk mediasının da diqqətindən yayınmayıb. Belə ki, səfər zamanı bir sıra türk mətbuatı nümayəndəleri Hacı İbrahim Nehrəmlini müşayiət edib.

□ "Avesta" Konserninin mətbuat xidməti




## Azərbaycan nüfuzlu beynəlxalq qurumdan çıxarıla bilər

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatı gələn həftə bu barədə qərar verməlidir

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatından çıxarıla bilər. Məsələ oktyabrın 14-15-də qurumun beynəlxalq idarə heyətinin Myanmann paytaxtı Yanqon şəhərində keçiriləcək toplantıda müzakirə ediləcək.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinin üzvü Qubad İbadoğlu "Turan" a bildirib ki, Yanqon şəhərində keçiriləcək toplantıda Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi məsələsi müzakirə ediləcək. "Bu prosesdə vətəndaş cəmiyyətinin iştirakına xüsusi önəm verildiyindən beynəlxalq idarə heyətinin Meksikada olan sonuncu toplantıda Azərbaycana xüsusi missiya göndəriləcək. Bu missiyanın dəyərləndirme hesabatı da Yanqon toplantıda təqdim ediləcək. Hesabatın müzakirəsi əsasında qərar veriləcək. Hesabatda 3 variant var: ölkənin təşkilatdan çıxarılmaması, fəaliyyətinin müvəqqəti təmsilçiləri, həm də hökumət görüş və dialoq təşkilidir: "Biz bu platformu itirmək istəmirik. Bununla bağlı narahatçılığınıza ifadə etmişik. Fəaliyyət imkanlarımız məhdudlaşdır. Bu, 2 oktyabrdakı toplantıda müzakirə olunub. O şurada qərara geldik, beynəlxalq idarə heyətinə müraciət göndərək ki, Azərbaycanın o təşəbbüsündən kənarlaşdırılması təşəbbüsünü qoymasınlar. Çünkü dediyim kimi, dialoq platformasını itiririk".

Onun fikrincə, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin təşəbbüsədə iştirakına, ictimai debatlara şərait yaratmalıdır: "Azərbaycan öhdəliklərə də götürüb. Ancaq son zamanlar vəziyyət dəyişib, vətəndaş cəmiyyətinin təşəbbüsədə iştirakı məhdudlaşdırılmış. Bu, beynəlxalq idarə heyətinin narahatçılığınıza ifadə etmək qaydalarla şirkətin ödənişləri ilə bağlı hər bir ayrıca məlumatları elde edirdik. Ümumilikdə 36 şirkət haqda məlumat verilir. Bunlar yerli və xarici hasilat sənayə şirkətləridir. Onların Azərbaycanda nə qədər gelir əldə etməsi ilə bağlı məlumatlılıq mühiti bizdə narahatçılığınıza ifadə etmək məhdudlaşdırıb. Çünkü dediyim kimi, dialoq platformasını itiririk".



Müsahibimizin sözlərinə görə, Azərbaycan təşkilatdan çıxarılağı təqđirdə hökumətin ödənişləri ilə bağlı məlumatlara çatım imkanı itilirəcək: "Çünki dövrə olaraq açıqlama verilir. Şirkətlərin hökumətə nə qədər verəcəyi, hökumətin şirkətə nə verəcəyi bilinir. Bu halda həmin məlumatları əldə etməkdən məhrum oluruz. İndiki halda bu informasiyaya çıxış çıxılır. Yeni qaydalarla şirkətin ödənişləri ilə bağlı hər bir ayrıca məlumatı elde etməkdir. Vətəndaş cəmiyyətinin vəziyyətidir. Bərabərhüquqlu çıxış edə bilmir. Bu məsələləri danişmaq problemlərin həllinə nail olmaqdır".

2003-cü il iyunun 17-de Londonda keçirilmiş MHŞT üzrə 1-ci Beynəlxalq Konfransda Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın temin olmasına yönəldilmiş beynəlxalq səyərlər dəstəklədiyi niyətindəyəm. Azərbaycandakı vəziyyət müzakirə olunmalı, öhdəlikləri yada salınmalıdır. Vəziyyət deyişməlidir ki, bu proses davam etsin. Bu da vətəndaş cəmiyyətinin vəziyyətidir. Bərabərhüquqlu çıxış edə bilmir. Bu məsələləri danişmaq problemlərin həllinə nail olmaqdır".

□ Sevinc TELMANQIZI

# Vurğun Əyyub-Vaqif Hacıbəyli davasında ateskəs

“Bəzi saytlara, agentliklərə xeyli mövzu verdik, məncə, yetər”

Müsavat Partiyasında son günləri yaşa-nan məlum müba-hisələrdə adı tez-tez hallanan partyanın keçmiş başqan müavini Vurğun Əyyub hafta.az-a müsa-hibəsində Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli ilə mü-nasibətlərinin gərginləşmə-sinin səbəbləri barədə suala cavabında deyib ki, həyatı boyu Vaqif Hacıbəyli haqqında heç bir söz deməyib. Əksinə, həmişə ona hörmətlə yanaşmağa çalışıb:

“Lakin o, heç bir ehtiyac ol-madığı halda ünvanına təhqiqi-ramız ifadələr işlədir. Bildirib ki, son illərdə Müsavatda baş veren mənfi halların arxasında guya mən durmuşam. Bunun səbəbinin nə olduğunu biliyim. Bu insanlara heç cür başa salmaq olmur ki, demokratiya bir seçimdir. Partiya başqanlığına naməzədlər içerisinde Arif Ha-



Vurğun Əyyub



Vaqif Hacıbəyli

cilini destekləməmişəm, bu, Vaqif Hacıbəyliyə ağlına gəلنə dənüşməğə haqq vermir. Ümu-miyətələ, bu cür səhəbtərdən uzaq durmağa çalışıram. Vaqif Hacıbəyli ünvanına təhqira-mız ifadələr işlətməyincə, heç zaman onun və digər qardaşının ünvanına söylədiklərinə reaksiya verməmişəm. Ancaq hər şeyin bir həddi var. Sus-duqca bu kimi adamlar da-ha ireli gedirlər”.

ləri çekindirməyə çağırıb: “Əger Müsavatdakı xoşagel-məz proseslərin arxasında onun durduğunu deyirəmse, buna konkret əsaslarım var və bu hallar, onun qurultay-dan sonrası açıqlamaları ha-minin gözü qarışındadır. Mə-nim dediklərim təhqir deyil, ağızına gələni dənişməq deyil, tam ciddi delillərlə əsaslan-dıran müləhizəldər. Kənardan baxanda bunların xoş görün-mədiyini demişəm. Burada qeyri-adı nə var? Dediklərim-lə razi deyilsənse və özünə də iddiyin kimi, həmişə mən hörmətlə yanaşmışsan-sa, ifadələrinə fikir ver, müəllim adına, yaşına, cəmiyyet-deki nüfuzuna yaraşan şəkil-de deyilənlərə əks-arqu-mentlərini söyle, baxanlar da bir ziyan kimi sənə əhsən de-sin. Amma yənə başlamışan ki, bu nadzordu, ağızına gələ-ni dənişir və sair”.

V.Hacıbəyli məsələyə nöqtə qoyduğunu da qeyd edib: “Mən o səviyyədə pole-mikaya getməyəcəm. Yaxşı olar ki, hamid ifadələrində bir az korrekt olsun. Bizə heç de xeyirxah münasibətdə olma-yan bəzi saytlara, agentliklərə xeyli mövzu verdik. Məncə, yetər”.

□ E.SEYİDAĞA

# Müsavat Məclisinin üzvündən yeni açıqlamalar

“Müsavatçılar arasında “İsa Qəmbər açıq şəkildə Qubad bəyi dəstəkləməsə də, qohumları vasitəsilə mesajını verir” fikirlərinə kifayət qədər rast gəlmışəm”



Səxavət Soltanlı

Müsavat Məclisinin üzvü Səxavət Soltanlı özünün facebo-ök sehifəsində başqanlığı sabiq namizəd Qubad İbadog-lunun qurultayda yüksək səs qazanmasının səbəbləri barədə yazıb. Qurultaya Hazırkı üzrə Təşkilat Komitəsinin üzvü olan biri kimi damdıığını qeyd edən S.Soltanlı bildirib ki, QHTK-da əsas qəbul olunan təkliflər Qubad bəyin və tərəfdar-larının təklifləri olub: “Qubad bəyin “seçkinin gizliliyi pozulub” it-tihamı ilə bağlı ilk olaraq, Isa Qəmbər tərəfindən “Məclisə seçkilər (143 namızədin arasından 80 nəfərin seçilməsi) qurultayda, deyil, Məclisde olsun” təklifi olub, əsaslıdır ki, vaxt baxımdan, texniki imkanlar baxımdan bu mümkün deyil. Təklifi Qubad bəyin tərəfdarları qarşı çıxıb, bunun mümkün olmadığını, Məclis seçkilərinin qurultayda keçirilməsinin vacibliyini vurgulayıblar.

Arqument də bu olub ki, “Məclis seçkiləri həmişə qu-rultayda keçirilib, qurultay nü-mayəndəleri də, özləri necə səs verəcəklərini bilirlər”. Əsasən açıq şəkildə səs ve-rənlərin əksəriyyəti də Qubad bəyin əsas tərəfdarları olub! Sübüt edə bilərem”.

S.Soltanlı yazıb ki, Isa Qəmbər böyük qardaşı Rövşən Qəmbər və aqsaq-al əmisinin, eləcə də digər yaxın qohumlarının Qubad bəyin bəyanatla dəstəklədiklə-rini bəyan etmələri Qubad bə-yin 200 səs toplamasında əsas amildir. Əks halda, Qu-bad bəy o qədər səs toplaya bilməzdi: “Mən sıravi müsa-vatçılar arasında “İsa Qəmbər açıq şəkildə Qubad bəyi dəstəkləməsə də, qohumları va-sitəsi ilə mesajını verir” fikirlə-rine kifayət qədər rast gəlmışəm.

İsa Qəmbər hər zaman etrafında olan insanlar (mühafizədən tutmuş, texniki işçilə-re qədər) Qubad bəyin dəstək-ləyib. Isa Qəmbər başqa na-mizədə dəstək versəydi, en azi öz qohumlarına və mühafizəcılərinə deyə bilməzdimi-bunu?

Heç bir halda siyasi tərəf tutmamalı olan MNTK-nin sədri və üzvləri Qubad bəyi açıq şəkildə dəstəkləyiblər.



**MÜSAVAT**  
Göz yummuşuq! Baxmayaraq ki, həmin şəxslərin əksəriyyəti qurultay üzvləri deyildilər, amma bu müsavatçıların fikirlərini formalasdırmaqdə, xeyli rol oynamışdır.

Əslində mən bunları sax-takarlıq kimi qiymətləndirmi-rəm, bunun seçkiyə qatılmış haram olduğunu iddia etmə-rəm, ədalət prinsipinin pozul-dukunu söyləmirəm. Amma faktları təhrif etdikləri üçün, xalqı aldatmağa çalışdıqları üçün bunları yazırıam. Onların öz məntiqi ilə məsələyə ya-naşıram. Xeyli faktlar saya-bılərem ki, Qubad bəyin səsle-rinin çox olmasına səbəb olub, əsasən bunlar Isa Qəmbər adından ya birbaşa ya da dolayısı ilə istifadə etmə-lə olub!

Bu mövzuda Qubad bəyle-fikir mübadiləsi etməyə də ha-zıram”.

□ E.SEYİDAĞA

## Mühacirətin yaralı ceyranları



Əli ƏKBƏR

A damlardan xahiş edirən ki, inciməyin, qərəz kimi yozmayın, oxuyub nəticə çıxarı - xeyri olmur. De-məyə sözü olmayan adam, görək süssün. Banal “satul-əmisan”, “agentsən”, “əxlaqsızsan” klişələri işə yara-mır. Özü də yaxşı bilirlər ki, regionun ən po...ist adamıym, yenə gic-gic danişırlar.

Mən isə sizin yaxşılığınızı istəyirəm, əziz partiyadaş-la-rım.

Nəticə çıxarı. Əger mən yazıramsa “Avropada oturub başqan seçmək, bəyanatlar vermək gülməlidir”, deməli, gülməlidir. Əsaslandırmı? Buyurun.

Müsavat Partiyası qurultay keçirmək üçün nehayət bir yer tapdı. Məlum oldu ki, qiyməti iki min manatdan artıqdır. Maliyyə sixintisi yaşayan partiya qərar verdi ki, xudmani bir qurultay keçirsən, qonaq dəvət etməsin. Halbuki iki gün ard-arda o zəlkiyələye bilsəydi qonaqlar da olardı, hətta axırdı dumbul-nağarlı konsert də təşkil edərdilər. Arif Ha-cılının buna tam haqqı çatırdı.

“Talanın yasti yolu,  
Su gəldi, basdı yolu,  
Gedirdim yar sevməyə,  
Lotular kəsdi yolu...”

Gözəl Zaqatalanın gözəl Talasından bu folklor nümunə-si, möhtəşəm qurultaya nöqtə qoya bilərdi.

Amma olmadı. Niye? Çünkü Isa Qəmbərin yastiğının al-tında 5-6 min manat yoxdur. Qubad İbadoğluñun da adı çı-xib ki, qrant bele, bağ bele, bostan bele. Onun da pulu yox-dur. Qurultaydan fotolara baxındı. Qırx-qırx beş yaşı fəda-kar müsavatçılar yetmiş beş yaşı adamlara oxşayırdılar. İyirmi beş il müxalifətlik etmək səzə zarafat gəlməsin. Təbii ki, bu adamlar bir qarın çörəyi çətinlikle təpirlər.

Ümid qalır kime? Mühacirətde “xod gedən” müsavatçı-lara. Amma bu “xod gedən” müsavatçılarından gözənlənilən on-ların bəyanatları yox, əllərinə ciblərinə salmalarıdır.

Özünü yaralı ceyran kimi aparmayı, abriniz olsun. Sizin “vetən nisgili”nizi mən yaxşı bilirəm. Bildiyiniz elə bu-dur: “Ele bilirsınız burada, Avropada rahatlıq?! Kef edirik?! Bağımız qan ağlayır, vətən həsriti... Ü Hü ü Hü...”

Yalansa səni nisgilli ilən çalsın. Əlbəttə kef edirik, bəs ne edirik? Keyfiyyətli qidalanırsan? Qidalanırsan. Təmiz hava qəbul edirən? Edirən. Növbə, basbas stressi keçirirsən? Keçirimsən. Memurlar səni təhqir edirlər? Etmirlər. İşıq, qaz, su problemlər var? Yoxdur. İsti suyun 24 saat gelir? Gəlir. Məktəbdə uşağınə görə rüşvet verirsen? Vermirsən.

Bəs bunun adı kef deyil, nedir? Bəli, Avropada yaşıyan bizlər burada kef edirik və yalandan demək ki, biz burda itin zülmünə çəkirik, ölürik, ay nə bilim vətən dərdi bizi yatma-ğaya qymur - bunun adı eclaflıqdır. Siz kimə kef gelirsiniz? Vətən dərdindən ölürsənə, qayıt vətənə. Səni saxlayan var?

Bu məsələni aydınlaşdırıldıq. İndi keçək əsas söhbətə. Deməli, azyəlli adam burdan Bakıya bəyanat göndərən ki, “biz filankəsi dəstəkləyirik”. Sonra mən yazanda ki, bunun adı debillikdir, məndən inciylər. Bəyanat vermək əvəzinə əlinizi cibinize salıb, hərəniz əllি�cə avro Bakıya pul göndər-səydiniz, Müsavat rahat qurultay keçirib, şadlıq edərdi. Qonaqlara çaydan, qoğaldan verərdi.

Əlli nəfərin göndərdiyi əlli avro nə qədər edir? 50X50=2500 avro. Az puldur? Gülağa Aslanlı çıxb danışan-dı ki, iki min manat güclə tapmışq, bəs utanmırınız?

Mən qətiyyən maraqlı deyil, partiyada kim başqan ol-du, kim olmaq istədi, amma ola bilmədi. Qətiyyən! Mən burada öz işimle məşğulam və sizə de məsləhət görürəm ki, öz işinizi məşğul olasınız. Çünkü yalnız öz işi ilə məşğul olan, yaşadığı ölkədə uğur qazanan mühacir, öz ölkəsinə fayda vermiş olar. Ayri yolu yoxdur.

Yox, siz öz işinizlə məşğul olmaq istəmir, partiya işlərinə buradan burun soxursunuzsa, onda əliniz də cibinizdə olsun.

Dar borudan, yekə qaz buraxmaq fiziki olaraq mümkün deyil. Boru cırıq-cırıq olar. İndi siz deyirsiniz biz lobbiyik? Sizin haranız lobbidir? Siz hələ diaspora ola bilməmisiniz, yaralı ceyranlar. Diaspora olmaq üçün adam gərək öz üzərin-de işləsin, gücləsin, kapital toplasın, birləş qurun və yalnız bundan sonra lobbiçiliyə başlasın.

Ermənilər Avropada diaspora olmaqdan çıxdılar. Onların adı erməni lobbisidir. Biz isə hələ diaspora ola bilməmişik. Ona görə ola bilməmişik ki, diaspora olmaq üçün çalışmaq yerinə, lobbiçiliyə iddia edirik. Özü də necə lobbi? Müsavata başqan seçən lobbi.

P.S. “Yeni Müsavat” qəzeti göstərdiyi mövqeyinə görə təbrik edirəm. “Yeni Müsavat” qəzeti yazarlarını da öz barışdırıcı mövqelerinə, Hacılı və Qubadoglu arasındaki di-dismədə təref tutmadılqlarına görə təbrik edirəm. Qəzet bu intriqadan üzü aq çıxmış görünür.



## Pisliklərin öncədən görülmesi

Samir SARI

**B**aşımızı qərib ellərdə, xüsusilə də "möhtəşəm rus diarında" uca edən ekstrasens Zirəddin Rzayevin yeni dəhşətli proqnozlarını maraqla, həyəcanla, bir az da qorxuya oxudum.

Tənyanlar deyəcəklər ki, boy, sən sekulyar adamsan, nə vaxtdan xurafata, cəfəngiyata inanan olmusan. Belə desələr, haqları var. Amma sizə bir sərr aqım, dostlar, mən uzun illərdir ki, cəfəngiyat kimi görünən bütün müdhiş proqnozlara inanıram. Hələ bir dəfə də yanılmamışam.

Onu da qeyd edim ki, eksinə, "hər şey yaxşı olacaq, bəy" deyən dostların optimist proqnozlarının doğruluğunu da görməmişəm. Heç nə heç vaxt yaxşı olmayıb, hər şey həmişə pis olub.

Məsələn, il yeni başlayanda bir də görürsən, deyirlər, bu il çoxlu adam tutulacaq. Elə də olur. İl yarıya çatmamış, görürsən ki, cari ilin müvafiq dövründəkindən də artıq ictimai-siyasi feal tutulub. Hesabat dövründə tutulanların statistikasına nəzər salanda hiss edirsən ki, illik tutqu kvotası cari il üçün bir az da artırılıb.

Ancaq kimse durub nikbin proqnoz verəndə ki, bayramda əvv olacaq ve siyasi dustaqları buraxacaqlar, gərək buna inanmayasan. Güman ki, elə şey olmayıacaq. Çünkü adət belədir. Hər siyasi dustağın "buraxılır" xəberi ən azı üç bayramda anons edilməlidir, ikisində qohum-əqrəba umsuq olmalıdır, üçüncüde sevinməlidir.

Xülös, qayidaq Zirəddin bəyin müdhiş proqnozlarına. Eloğlumuz Moskvada bizneslə məşğuldur, erzaq və geyim biznesinə girib, firmalarla eməkdaşlıq edir, xəstəxanada da çalışır, parapsixologiya və ekstrasensliklə məşğuldur, boş vaxtlarında da müdhiş proqnozlar verir.

Ekstrasensimiz bir özəlliyi var ki, Azərbaycana dair nə ürəkəcan, ne də qorxunc proqnozlar vermək istəmir, deyir, sözümüz təhrif edirlər.

Ancaq mənə elə gelir ki, əsl səbəb bu deyil. Əsl səbəb odur ki, Azərbaycan proqnozlaşdırılması mümkün olmayan ölkədir. Ola bilər, sən unikal öncəgörənsən, bu ölkədə nəyin necə olacağını öncədən görmüsən, amma bu ölkədə elə gözə görünməz qüvvələr var ki, sənin proqnozunu alt-üst edərlər. Məsələn, mən özüm Hacıbala Abutalibovun BŞİH başçısı vəzifəsində götürüləcəyini hər il öncədən görürəm, amma bu baş vermir. İndi desəm ki, bu savab iş 2015-də baş verəcək, əmin olun ki, Hacıbala müəllim gələn il də öz vəzifəsində qalacaq.

Ona görə də Zirəddin bəy bu ölkəyə dair proqnoz vermir və düz edir. Salamatı dünyının gələcəyinə dair proqnoz verməkdir. Buna da dərin ağıl, iti öncəgörənlilik qabiliyyəti lazımdır, dünyadan siyasi gündəmini izləmek kifayət edir.

Budur, görkəmlı ekstrasensimiz deyir ki, hazırda 3-cü dünya müharibəsi gedir. Dəqiq səhbətdir. Amma mən bunu ilk dəfə qəsəbəmizdə taksi sürücüsü işləyən Firəddindən eşitmışəm. Hələ 2-3 il əvvəldən. Elə o da deyirdi ki, dünyanın sonu çatıb, qırğınlar olacaq, qiyamət qopacaq. Arada bir rastlaşanda deyir: "Məllim, yadindadır, sənə demişdim ha, dünya müharibəsi başlayacaq, Ukraynanı gördün, İŞİD-i gördün?"

Qərara gəlmışəm ki, arada onunla daha çox səhbətləşim, adam dünya siyasetini Valentin Zorin qədər bilir, öncəgörənləri də Zirəddinkindən zəif deyil.

Bununla belə, Rzayevin Ukrayna-Rusiya məsələsində Rusiya ilə bağlı bir tehlükə görmür, deyir, Rusyadan heç kimə zərər gəlməyəcək: "İraq, Suriya, Əfqanistanın aqibəti necə olubsa, Ukraynada da ele olacaq. Yeni müharibə olub sakitləşəcək".

Bu da sərrast proqnozdur. Rusyadan kimə nə zərər gələcək ki? Ukraynada indiyəcən cəmi 3-4 min adam ölüb, 20-30 şəhər, 5-6 yüz kənd-qəsəbə dağılıb, iki qardaş xalq bir-birini qırır, bunun kimə nə ziyanı var?

Qoy oxular 2015-ci ilə dair çox da əndişələnməsinən. Proqnozlara görə, salamatlılıq olacaq. Ancaq andır 2016-ci il dünya tarixi üçün çox təhlükəli il olacaq. Ekstrasens deyir ki, həmin il qanlar, qətlər, təbii fəlakətlər görür, böhran, acliq, təlatüm, dəhşətli faciələr olacaq.

Açıqını deyim ki, onları mən də görürəm. Hətta 2017-ci ilə zəzələ, yer sürüşmələri, daşqınlar, təyyarə və qatar qəzalari, terror aktları görürəm. Hazırda nəzərlərimi 2018-ci ilə dikmişəm. Orda da gözümə çoxlu bəd-bəd haqq-hesablar dəyir.

Axşam Firəddindən soruşacam, o yüz faiz 2019-cu ilin zir-zibilini də görür.

**M**illi Şura 12 oktyabr saat 15.00-da Yasamal rayonu ərazisindəki "Məhsul" stadionunda mitinq keçirəcək. Mitinqə Bakı Şəhər icra Hakimiyəti razılıq verib. Milli Şuranın üzvləri, osasən AXCP təmsilçiləri sosial şəbəkələrdə hər kəsi 12 oktyabr mitinqinə çağırıclar. AXCP Təşkilat Komitesinin sədri Rafiq Daşdəmirli mitinqə ciddi hazırlaşdıqlarını bildirib.

R.Daşdəmirli hafta.az-a açıqlamasında deyib ki, hazırlıq prosesi mitinq gününə qədər davam edəcək: "Sosial şəbəkələrdə, mətbuat organlarında çağırışları həm də təbliğat işini yüksək səviyyədə qurmağa çalışırıq. Hesab edirəm ki, bu cür hazırlıqla keçirəcəyimiz mitinqə 10 mindən çox adam gələcək".

Partiya funksioneri MŞ-nin Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı fərqli olaraq, mitinqə dəvətlilər haqqında başqa fikrədər: "Rafiq Manaflı bildirib ki, başqa partiyaları dəvət etməyəcəyik. Hesab edirəm ki, mitinq üçün dəvətə ehtiyac yoxdur. Bu toy deyil ki, kiməsə dəvət göndərək. Şüiarlarımız bəlli dir. Kim bizimle eyni fikirdirəsə, buyurub gəle bilər".

Mitinqə dəvət almamasına baxmayaraq Müsavat Partiyasının üzvləri de Milli Şuranın 12 oktyabr mitinqində iştirak edəcəklər. Bu barədə Müsavat başşanlılığını sahib namizəd Tural Abbaslı "Yeni Müsavat!"a bildirib. Onun sözlerinə görə, mitinq "Siyasi məhbuslara azadlıq" şəhəri ilə keçirildiyi üçün müsavatçılar iştirak edəcəklər: "Müsavat Partiyası hemişi ümumi maraqları partiya maraqlarından üstün tutub. Odur ki, mitinqə qatılacaq. Şəxəsnən men və ətrafimdə olan dostlarımız 12 oktyabr mitinqində iştirak edəcəyik. Bu mitinq siyasi məhbuslara azadlıq tələbi ilə keçirilir. Siyasi məhbuslara arasında Müsavat Partiyasının üzvləri də, dostlarımız da var. Yəni əslində bu mitinq hansısa bir siyasi təşkilatın adına yazılıcaq bir seçkiqabağı təbliğat mitinqi deyil

## Müsavatçılar Milli Şuranın mitinqinə qatılacaqlar

Başqanlığa sabiq namizəd partiyadaşlarına müraciət etdi; aksiyanın aparıcısının kimliyi məsələsində fikir ayrılığı yaranıb



ki, hansısa partiyanın inhisarında olsun. Bu mitinqdə iştirak edib bütün siyasi məhbuslara azadlıq tələb edəcəyik. Çok yaxşı olar ki, siyasi məhbusların azad olunması istəyinə hər kəs 12 oktyabr mitinqində iştirak etsin. "Filən partiyaların mitinqdə iştirak vacib deyil" tipli fikirlər işlədiləmisi isə heç de yaxşı hal deyil. Çünkü siyasi məhbusların üzərindən siyaset oynamamaq heç kime, heç bir partiyaya üstünlük getirməz. 12 oktyabr mitinqinin təşkilatçılarından və iştirakçılarından istəyimiz bu olardı ki, bu məsələni siyasi rəqabət halına getirməsinən. Aksiyanın daha kütłəvi keçirilməsi və siyasi məhbuslara xeyir getirməsi üçün addımlar ataq. Mən Müsavat Partiyasının üzvlərinin çağırışını dəstəkləyəcəyim. Xahiş edirəm, Milli Şura rəhbərliyi istəyimi nəzəre alınsın".

Dünen daha bir məlumat yayılıb ki, Milli Şuranın oktyabrın 12-də keçirəcəyi mitinqin aparıcılığı ilə bağlı təklif irəli sürüb. AXCP Gənclər Komitəsinin üzvü Abdulla Mahmudov mitinqinən aparıcılığını Sahib Kərimliyə həvalə olunması ilə bağlı təkliflə çıxış edib. A.Mahmudov bu təklifini facebookda paylaşış: "Mitinqin aparıcısı kimi Sahib bayi görmək istəyirəm. Xahiş edirəm, Milli Şura rəhbərliyi istəyimi nəzəre alınsın".

Sahib Kərimlinin mitinqə aparıcılıq etməsi ilə bağlı fikirlə birmənəli deyil. Belə ki, facebookda paylaşılan A.Mahmudovun həmin təklifinə AXCP rəhbərliyinə daxil olan bəzi şəxslər etirazını bildirib və başqa adamların namızədliliyini irəli sürüblər. AXCP rəhbərliyinə daxil olan bəzi şəxslər sabiq müsavatçı İbrahim Ibrahimlinin mitinqdə aparıcılıq etməsində israr edirlər.

Milli Şuranın Hüquq Komissiyasının sədri Vadi Mirkamal isə bildirib ki, oktyabrın 10-da Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında mitinqin aparcılıq məsələsi müzakirə olunacaq və konkret şəxs təyin olunacaq.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bildirib ki, mitinqin aparıcısının kimliyini təyin etmək Milli Şuranın Koordinasiya Mərkəzinin səlahiyyətdir. Milli Şuranın planlaşdırıldığı mitinqə YAP-dan da dənən münasibə bildirilib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov azvision.az-a deyib ki, bu, mitinq deyil, bir dərnəyin toplantısıdır: "Xaricdən alındıqları maliyyə dəstəyi və tapşırıq əsasında piket keçirmək istəyirlər. Onların elə tərəfdarı yoxdur ki, mitinq keçirsinlər. Qanunvericiliyə uyğun olaraq Bakı Şəhər icra Hakimiyəti onlara müvafiq yer ayırıb, gedib keçirsinlər".

□ Etibar SEYİDAĞA

## Istiqlalçı deputatlar prezidentə yazılan məktuba dəstək verdilər

**V**ahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, istiqlalçı deputat Hacıbaba Əzimov 18 oktyabr Dövlət Müstəqilliyi Günü Ünvanı Azərbaycanda qeyri-iş günü olan bayramlar sırasına daxil edilməsi, həmin günü dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması üçün prezident İlham Əliyevə məktubla müraciət edib.

Tanınmış istiqlalçı deputatlar bir neçəsi ilə dənənib Hacıbaba Əzimovun qaldırıldığı məsələyə münasibətlərini öyrəndik.


**Müsavat Partiyasının başqası Arif Hacılı** bildirdi ki, həqiqətən 18 oktyabr Azərbaycan tarixinin en mühüm bayram günlerindən biridir və həmin gün yüksək səviyyədə qeyd olunmalıdır: "Bu günü yalnız 28 may Respublika Günü ilə müqayisə etmək mümkündür. Çünkü Azərbaycan iki dəfə öz istiqlalını elda edib. May ayının 28-de birinci Cümhuriyyət, oktyabr ayının 18-de isə ikinci Cümhuriyyət qurulub. 18 oktyabr istiqlaliyyət gününün bayram günü olsa da qeyri-iş günü olmamışı və bu bayrama ikinci dərəcəli bayram kimi baxılması doğrudan da analoq olmayan hadisədir. Dünyanın heç bir ölkəsində istiqlal günü iş günü deyil və dünyadan hər bir ölkəsində istiqlal günü olaraq dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilmişdir. Bunun üçün vacib addım kimi 18 oktyabrın qeyri-iş günü olan bayramlara sərhəd olunur. Zaman keçidkə, 18 oktyabr İstiqlal Günü Ünvanı əhəmiyyəti daha aydın dərk olunacaq.



**Arif Hacılı:**  
"18 oktyabr bayramına ikinci dərəcəli bayram kimi baxılması analoq olmayan hadisədir"



**Vahid Əhmədov:**  
"Prezidentə Müstəqillilik Günü Ünvanı qeyri-iş günü olan bayramlara siyahısına daxil edilməsi üçün müraciət olunması təqdirəlayıqdır"



**Fərəc Quliyev:**  
"Biz əvvəl olduğu kimi yenə də bu məsələnin tərəfindəyik"

Tarix durduqca 18 oktyabr Azərbaycanın en mühüm bir bayramı kimi qeyd olunacaq"

**Millet vəkili Vahid Əhmədov** bildirdi ki, 18 oktyabr müstəqilliyin bərpası günü Azərbaycanın şanlı tarixidir. Dünya Azərbaycan müstəqil dövlət kimi bu şanlı tarixi hadisə başa verdi.

"Ona görə də 18 oktyabr dövlət müstəqilliyi günü olaraq dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilmişdir. Bunun üçün vacib addım kimi 18 oktyabrın qeyri-iş günü olan bayramlara sərhəd olunur. Zaman keçidkə, 18 oktyabr İstiqlal Günü Ünvanı əhəmiyyəti daha aydın dərk olunacaq. Müstəqilliyimizə Azərbaycanın

dövlət başçısının çox ciddi əhəmiyyətini her kəs görür. Hacıbaba Əzimovun canab prezidentə 18 oktyabr Müstəqillilik Günü Ünvanı qeyri-iş günü olan bayramlara siyahısına daxil edilməsi üçün müraciət etməsi de təqdirdəyidir".

Deputat Fərəc Quliyev bildirdi ki, Hacıbaba Əzimovun qaldırıldığı məsələ çox mühüm əhəmiyyətə daşıyır. Onun fikrincə, yaxşı olar ki, 18 oktyabr İstiqlal günü qeyri-iş günü olan bayramlara sərhəd olunur. "Bu məsələ indiyə qədər defələrlə müxtəlif vaxtlarda qaldırılıb. İstiqlalçı deputatlar ola-

raq da bu barədə müraciətlər etmişik. 2010-cu ilde mən parlamentdə rəsmi şəkildə məsələ qaldırılmışam, 18 oktyabrın qeyri-iş günü olan bayramlara sırasına daxil edilməsini, istiqlalçı deputatlara imtiyazlar verilməsinin vacibliyini bayan etmişəm. Yəni dediyim odur ki, Hacıbaba müəllimin qaldırıldığı bu məsələ daim gündəmde olub. Ancaq hələlik müsbət həllini tapmayıb. Hacıbaba müəllimin qaldırıldığı bu məsələ ilə bağlı müraciət eleməsi yerində olan məsələdir. Biz əvvəl oluduğu kimi yena də bu məsələnin tərəfindeyik".

□ Etibar SEYİDAĞA





## Hekayəti Xəlilov zəlzələşünas

Zamin HACI  
zaminhaci@gmail.com

**O**ktyabrın 8-də Biləcəridə partlayış oldu, ölen və yaralananlar var. İlkin versiya supermarketin əlavə tikilmiş anbarında qaz partlayışıdır. Amma bu sadə partlayış deyil, şəxşən mənə bir neçə cəhdən maraqlı gəldi.

**Birincisi**, əraziyə yaxın yaşadığım üçün oranın necə tikildiyini biliyəm. Vaxtılı orada bir sahibkarın kiçik sexləri (şüşə emalı, təmir üzrə) vardi. Bir gün Ziya Məmmədovun və Hacıbala Abutalibovun rəhbərlik elədiyi qoçu dəstələri buldozerlə hücumda keçib obyektləri yerlə-yeşən etdilər. Guya orda yolu genişləndirəcəklər. Ancaq həmişəki ki-mi, ərazidə göydələn tükib satdılar, altında da həmin supermarket və indi partlayan anbarlar yarandı. Sahibkar əlində mülk kağızı uzun illər ora-bura yazdı. Hətta məhkəmələrdən biri sahibkara 150 min manat cərimə ödənməsi haqda qərar da çıxartmışdı, Ziya Məmmədovun idarəsin-dən isə belə cavab gəlməşdi: "Nəqliyyat Nazirliyinin büdcəsində hazırlıda pul yoxdur, olan kimi ödəyəcəyik". Təsəvvür edirsinizmi? Hər il yol yamaqlama layihelerine azı 1 milyard manat dövlət vəsaiti basıb yeyən nazirliyin guya pulu olmamışdı. Belə həyasiqliq partlaması neynəsin?

**İkinci**, partlayan obyektin düz böyründə - hardasa 20-30 metrliyinə məlik müdafiə üzrə ölkənin en böyük hərbi hissələrindən biri yerləşir. Bu qoşun FHN-ə tabedir. Əger FHN öz obyektinin burnunun ucunda qaz təhlükəsizliyi, binadan istifadə qaydalarına nəzarət edə bilmirsə, uzaqda necə edəcək? Rüşvət alıb yalandan-palandan təhlükəsizlik qaydaları jurnallarına imza atmağın axırı belə olur. Belə FHN-i, belə hökuməti olan ölkədə biz hələ sağıqsı, sağ tükəmiz qulağımız boyda deyilsə, buna görə qədim yunanların təsadüf və şans ilahəsi Tike xanıma min-nətdarılığımızı bildirməliyik. Yolu Afinaya düşənlərimiz orda qurban kəssinlər.

**Üçüncü**, dördüncüsü, beşinci... Yaxşısı budur o birilərini yazmayaq. Ehtiyac yoxdur. Camaata ele ilahələrə, pirlərə, mistik qüvvələrə inam lazımdır. Dünən bir xəbər oxudum, xeyli güldüm. (*Klassiklərimizin əsərləri haqqda deyilən "göz yaşları içində gülüş" ifadəsinə gülməyim tutur. Burda ağlamağın yeri yoxdur. Ağlanası mərhələni adlamışaq. İndi ancaq isterik şəkildə gülmək olar.*) Bir zəlzələşünas lotu var idi, Elçin Xəlilov adında. Səfər Əliyevin vaxtında bunu Müdafiə Nazirliyində işe götürmüdüdülər. Guya tektonik silah qayırdı. Bir növ, nəzəriyyəçi Həmid Herişçinin praktik həmkarı idi. Sonra dükana təzə nazir gəldi, bunun da təbii ki, öz "satıcıları" var idi və Xəlilovu tutub basıldılar qoduqluğa.

Mənə gülmeli gelən nədir, onu yazım, yoxsa köşəni lottulara icarə vermək fikrim yoxdur, qorxmayıñ. Elçin Xəlilov Bakida ve respublikanın müxtəlif yerlərində dövlətə məxsus obyektləri şəxsi məqsədləri üçün istifadə edirmiş, bu zaman onlara... xüsusi kod adları qoyubmuş! Məsələn, "Gəmi", "Qusar", "Zəlzələ-1", "Zəlzələ-2", "Dəniz", "Çay-kənarı" və saire (mənbə: analitik.az saytı). Dövlət bütçəsindən MN xətti ilə ayrılan pulları sənədlərdə bu obyektlərə yönəldmiş. Hamı da elə zənn edirmiñ ki, bunlar gizli, hərbi obyektlərdir. Ancaq istintaq müəyyən edib ki, bunlar Xəlilova, onun qohumlarına məxsus biznes obyektləri, vil-lalar, evlərdir.

Necə istedadlı firldaqcılar var... Əhsən! Mən həm-iş "20 yanvar" tərəfə gedəndə üzərində "Alov zavodu. Müdafıə Sənayesi Nazirliyi" sözlərini görəndə fikirləşir-dim görəsən burda nə yandırırlar, bəlkə eşşək dağlaşdırılar. İndi Xəlilovun dövlətçilik təcrübəsindən çıxış edərək "Alov"un yoldaş Camalova məxsus kababxana olmasına zənn edə bilərik.

Sonda bir tarixi faktı yada salaq. Axundovun məşhur pyesi "Molla İbrahimxəlil kimyager" əsərində misden gümüş "qayıran" firldaqcıdan, onun toruna düşen avamlar-dan bəhs edilir. Bu obrazi Axundov real həyatdan götürüb: 19-cu əsrin əvvəllerində indiki Oğuz rayonunun Kəldek və Xaçmaz kəndləri ərazisində İbrahimxəlil adlı bir lotu yaşı-yıb. O, hətta çar Rusiyası boyda imperiyaya papiş tikibmiş, barağına dolayıbmış! Torpağa bir az gümüş ovuntu-su qatı quberniya idarəsinə aparıb, dağda guya gümüş emalı zavodu açmaq üçün hökumətdən 4 min rubl beh alaraq aradan çıxmış.

Xəlilov İbrahimxəlil ərsinin layiqli davamçısıdır.

## Prezident Əliyevin yeni dev-projesi



## Əletdə yeni paytaxt

### Salınır - təfsillatlar

Hökumət ilkin olaraq bu projekti gerçəkləşməsi üçün 20 milyard manat vəsait ayırmayı planlaşdırıb; dövlət qurumlarının əksəriyyəti, nazirliklər, Nazirlər Kabinet, Milli Məclis, diplomatik nümayəndəliklər Əletə köçürülməlidir

**B**akıda mütəmadi olaraq müşahidə edilən tıxac-lar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtin köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılma-faktdır ki, Bakı az qala 4 milyona çatan əhalı yüksək dö-zə bilmir. Hətta hökumətin infrastrukturlara-yeni yolla-ra, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetəri deyil. Bakının yolları bir neçə milyard dollar investisiyani "udma-sına" baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaćılmaz edir.

Paytaxtin köçürülməsi məlumatata görə, hakimiyyət məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gəti-rilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusiilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbay-canın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəet-me strukturları isə ayrıca paytaxta köçürülməlidir.

Məlumdur ki, "Böyük Bakının Regional İnkışaf Planı" 2030-cu ilə qədər olan dövrü əhatə edir ki, plana əsa-sen, iri sənaye müəssisələrinin, ali məktəblərin, bəzi nazirliklərin paytaxtdan köçürülməsi planlaşdırılır. Qeyd edək ki, paytaxtin köçürülməsi üçün konstitusi-yada dəyişiklik olmalıdır. Konstitusiyani dəyişmək üçün isə referendum keçiril-məlidir. Bu proses hüquqi vəzifə idarələri, xüsusiile bu-baxımdan vaxt aparsa da, radaki geoloji vəziyyəti (sü-

rüşmə, səxurların möhkəm-liyi, zəlzələ riski və sair) öy-rəndikdən, geofiziki apar-dıqdan sonra obyektin ti-kintisine razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacaqı barəde proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurdu...

Qaynağımız deyib ki, yəni paytaxtin salınması artıq əsas müzakirə mərhələsini keçib və prezident səviyyəsində bu layihə dəstək qaza-nıb. İddia var ki, bu, əslində İlham Əliyevin özünün layihəsidir. Alternativ variantlar arasında (*İsmayıllı, Qəbələ, Göyçay*) Əlet-Nə-vai istiqaməti seçilib və artıq bu dev-projenin gerçəkləş-məsi üçün ilkin 20 milyard manat vəsait ayırmaya da razılıq verilib. Bugünkü Əlet qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Li-man Kompleksinin istifadə-yə verilməsini hökumətin yeni paytaxtin salınacağına anonsu hesab edənlər de var. Eyni zamanda artıq icti-maiyyətə məlumdur ki, bey-nəlxalq hava limanı da inşa ediləcək.

Yeni paytaxt ilk növbədə Bakının əhalı yüksək xeyli

dərəcədə, ən azı 1 milyon nəfər yüngülləşdirməyə kömək edəcək. Dövlət qurum-larının əksəriyyəti, nazirlik-lər, Nazirlər Kabinet, Milli Məclis, diplomatik nüma-yəndəliklər, ali və orta təhsil məktəblərinin bəziləri, həbsxanalar yeni paytaxta köçürülməli, Bakı isə ölkənin əsas sənaye və ticarət mərkəzi kimi qalmalıdır. Hökumətin ilkin hesablaşmalarına görə, paytaxt köçürülsə, Bakının əhali yükünü ən azı 1 milyon nəfər, avtomobil yükünü isə 100 minlərlə yüngülləşdirmək mümkün olacaq. Məlumatda o da deyilir ki, yeni paytaxtla Bakı arasında əlaqələrin qurulmasi üçün ilk növbədə sürət qatarlarının olması vacibdir ki, hökumət bu istiqamətdə də xarici şirkətlərle danış-qıllara başlayıb. Bunun üçün sürət qatarlarının çekilməsi planlaşdırılır ki, bu da "köh-

**B**aşriyette Ebola virusundan da qorxulu IŞİD təhlükəsi sürətli ölkənin kulminasiyasına yaxınlaşır. İslam adından möhtəkirlək edib müsəlman dünyasına, müsəlman adına ciddi mənəvi zərbələr vuran bu terrorçu qruplaşmadan yerdə nə qalacağı məhz kulminasiyadan sonrakı ilk döndəmədən qoşqılışəcək. Təhlükənin miqyasının azalıb-azalmayağı müstəsnə olaraq Türkiyədən asılıdır.

Xristian ve müsəlman dünyasının, Amerika və Avropanın, ərebin, kürdün, yezidin, türkmənin, ümumən Meğribi Məşriqin gözü mübaligəsi filansı hazırladıqda regionun açar dövlətinə - Türkiyədən dəlik. Cənubi artıq gün kimi aydınlaşdır ki, quru hərbi əməliyyatlar olmadan IŞİD-in axırına çıxmək, fəsizm kimi onu yuvasında neytrallaşdırmaq mümkün olmayıcaq.

Rəsmi Ankaranın isə Qərb qarşısında şərtləri var və bu şərtlər yetərinə ədalətlidir. Qardaş ölkə ilk növbədə tələb edir ki, quru əməliyyatlar təkcə IŞİD-in məhv edilməsi ilə kifayətənmişsin və davam olaraq, Suriyada Bəşər Əsəd rejiminin də əvəzlenməsinə yardımçı olsun.

Bele bir yanaşmada məntiq var. Ən azı o baxımdan ki, terrorçu qruplaşmanın bu miqyasda güclənib bölgə xalqlarına və dövlətlərinə təhlükə yaratmasının əsas baiskarı məhz Əsədin hakimiyət hərisliyi olub. Əger o, zamanına öz kreslosundan maniakalcasına yapışmasayıd, bu kreslo namine on minlərlə gənəsiz insanı, qadını, uşağı, qocanı öldürməsədi, IŞİD-kim radikal qüvvələr də bölgədə tərəfdar toplaşdırıb bu həddə güclənməzdə. Amma indi bele çıxaq ki, terrorçu qruplaşmanın aradan götürməklə əslində hamı Əsədə öz hakimiyətini dəha da möhkəmlənmək şansı taniyacaq.

Maraqlıdır ki, Bəşər Əsəd hökuməti Qərbin özü də legitim sayır. Onun ABŞ başda olmaqla, koalisya qüvvələrinin Suriyadakı IŞİD-ə hava zərbələri endirmek üçün Dəməşqən icazə almaq təklifini rədd etməsi bunu növbəti dəfə nümayiş etdirdi. De-



kara nə tələsmək, nə də gecikmək fikrində deyil, prosesləri zərger dəqiqliyi ilə izləyir və "qırmızı xətləri" gözləyir - uzaq Avropa və ABŞ-dan onu bəzi qüvvələr tələsdirib tora salmağa çalışsalar da.

Bütün hallarda artıq geri şayim başlayıb və qardaş ölkənin qəti qərar verəcəyi güne, saatla bir şey qalmayıb. Bu geri şayim isə Azərbaycana da aiddir. Çünkü rəsmi Bakı Türkiyənin yanında olacağına və 1 nömrəli strateji müttəfiqi kimi ona hər cür yardım edəcəyinə aydın işarə vurub. Deməli, Türkiyənin üzləşəcəyi

## Azərbaycan-Türkiyə tandemi böyük sınaqla UZ-UZƏ

**Iki qardaş və müsəlman ölkənin IŞİD məsələsində qəti mövqə bildirməsi ilə bağlı geri şayim başlayıb; region Qarabağın da taleyinə ızsız ötüşməyəcək kritik dönəm ərefəsindədir...**

de qəbulədiləndir və Amerika və Avropanın Ankaradan gizli hansısa özəl planı yoxsa, - məsələn, regionun yenidən şəkilləndirilməsi və ya kurd dövləti ilə bağlı, - o zaman ona pozitiv yanaşılmalıdır.

Yeri galmışken, bu məsələdə olduqca maraqlı və həssas situasiya yaranıb: diqqət edək, IŞİD-e qarşı Türkiyənin vazkeçilməz müdaxiləsinə ehtiyacın yaranması artıq bəllidir; başqa yandan, Qərb analitikləri anlayır ki, bu mübarizənin özündə favorit qüvvə qismində Türkiyənin getmesi regionun, bu regionun energetik ehtiyatlarının sonrası taleyində də onun favorit rolunun tənmişsi demək olacaq. Türkiyə vəziyyətdən yeni, güclənmiş bir statusda çıxa bilər və istisna deyil ki, qardaş ölkəyə qarşı bəzi dairələrin müəyyən məkrli planları da iflas olsun.

Başqa necə olmalıdır bəs? Riskli prosesin ağır yükünü, cəfa-

sını çəkən səfəsini görməli deyil ki? Nəzəre almaq lazımdır ki, Türkiyənin feal şəkildə IŞİD-lə mübarizəyə qoşulması öz daxilində terror tehdidlərinin qəfil artması anlamusına gələcək. Sırf terrorla mübarizə isə, melum olduğu kimi, qəliz məsələdir.

Odur ki, Ankara hansı risklər üz-üzə qalacağını yaxşı bilir. Bu, elə məsələdir ki, regionun en qocaman dövləti kimi Türkiyə müstəsna olaraq öz xalqının, yalnız bundan sonra region xalqlarının və müsəlman topolumunun maraqlarını əsas götürməyə borcludur, buna tam haqqı çatır. Sözsüz ki, aparıcı və modern müsəlman dövləti kimi Türkiyənin bölgə xalqlarının taleyinə görə tarixi və mənəvi məsuliyyət payı da var.

Heç şübhəsiz, ölkə yönətimləri bütün amilləri və kontur-amilləri ciddiyyə alırlar. O üzdən də IŞİD böhranına müdaxilədə An-

risklərini Azərbaycan da paylaşmalı olacaq.

Bununla belə, riskli prosesin yekunu Bakıya bənzərsiz geosiyasi dividentlər də getirə bilər: 1. Strateji müttəfiq Türkiyənin bölgədə və dünyada daha güclü status qazanması ilə; 2. Azərbaycanın özünün Qərbin yanında yer almazı və IŞİD-lə mübarizəyə verdiyi töhfə neticesində artan nüfuzu ilə.

Hər iki amil Dağılıq Qarabağ məsələsində ölkəmən mövqeyini əhəmiyyətli dərəcədə artırırdı. Onu da nəzəre almaq lazımdır ki, işgalçi Ermenistan Rusiyaya görə anti-IŞİD koalisiyasına qoşulmaqdan çəkinir. Əsas səbəb Kremlin koalisiyada olmamasıdır - Moskva IŞİD-ə hava zərbələrinin endirilməsi üçün Dəməşqən icazə alınması şartını iрeli sürü ki, bu şərti də artıq vurğulandığı kimi, Qərb əsərdən qulaqqardı edib.

□ Siyaset şəhəsi

## NATO-dan Putinə 62 yaş "açıqçası"

**Lex Valensa: "Rusiya Qdanska girsə, Polşa Moskvaya hücum edəcək" edəcəyini şərhinə".**

"Hücum planı hazırlayan Moskva Ukraynanın müqavimətinin nə qədər güclü olacağını hesablamamışdı. İndi isə Kreml geriye yol axtarır". Bu sözləri Polşanın eks-prezidenti Nobel ödüllü Lex Valensa deyib.

İtalyanın "La Stampa" qəzeti - nə müsahibəsində Rusiya-Ukrayna savaşı haqqında danişan eks-president Rusiya prezidenti Vladimir Putini məsuliyyət hissində məhrum siyasetçi adlandı: "Putin məsuliyyətsizdir. İndi o, Polşada da Ukraynada yaratdığı xaosdan yaratmadı isteyir. Buna görə də biz NATO-nun Polşaya əlinde olan en yaxşı, en çağdaş raketlərdən verəməsi isteyir. Polşa həmin raketləri gərek olan istiqamətə yönəldirməlidir".

L.Valensa deyib ki, əgər bir gün Moskva Qdanska hücum etse, Polşa ordusuna Moskvaya hücum emri veriləcək: "Biz Rusiya yanır. Rusiya özbaşınlıqlara son qoymalıdır. Rusiya bize lazımdır. Ancaq sivil Rusiya. Rusiyaya isə öz iç siyasi gərkəcləri ilə hər zaman düşmən lazımdır. Rusiya böyük yanlışlıqlara yol verir. Kreml Ukraynanın müqavimət gücünü düzgün hesablaya bilmədi. Rusiya son dərəcə böyük, güclü düşmən seçdi, indi isə ne

L.Valensa deyib ki, əgər bir gün Moskva Qdanska hücum etse, Polşa ordusuna Moskvaya hücum emri veriləcək: "Biz Rusiya yanır. Rusiya özbaşınlıqlara son qoymalıdır. Rusiya bize lazımdır. Ancaq sivil Rusiya. Rusiyaya isə öz iç siyasi gərkəcləri ilə hər zaman düşmən lazımdır. Rusiya böyük yanlışlıqlara yol verir. Kreml Ukraynanın müqavimət gücünü düzgün hesablaya bilmədi. Rusiya son dərəcə böyük, güclü düşmən seçdi, indi isə ne

damir Putini özünəməxsus şəkilde təbrik etdiyi bəlli olub. NATO qaynaqlarının yaydığı xəbərə görə, alyans Rusiya prezidentinə ölkə sərhədlerinin cəmi 2 kilometrlikdəki zirehli tank alayının fotosunu göndərib.

Əsasən ABŞ ordu hissələrindən yaradılan bronitank briqadalarının tam görüntüsü Pskov yaxınlığında çəkilib. İndi ABŞ qoşunları NATO-nun herbi telimləri çərçivəsində Ukrayna-Rusiya sərhədi yaxınlığındadır. Alyansın hərbi təlimin məqsədi ilə bağlı açıqlamasında bildirilir ki, NATO qoşunları Ukrayna-Rusiya sərhədi yaxınlığında əraziləri "hibrid savaş"dan qoruma taktikasını təkmilləşdirir.

□ Aygün MURADXANLI



**Əgər partiyalar, mətbuat olmasaydı...**



**Hüseyinbala SELIMOV**

• ısanla bağlı hər şey əlaqəli təsir bağışlayır. Görünür, siyasetdə də psixoloji "stamp"lar və stereotiplər olur. Üstündən az qala 30 ilə yaxın vaxt keçməsinə baxma-yaraq bu günün müxalifətləri hələ də 80-ci illərin ölümlərindən, miqyaslarından qurtula bilmirlər...

Bu yaxınlarda bir müxalifəti ilə səhbət edirdim. Təbii ki, 80-ci illərin sonunu xatırladı, axırdı da qayıdı ki, bir siyasi qüvvə kimi bizim eramız bitib, biz bir daha Azadlıq meydani-na qayda bilməyəcəyik...

Ona heç nə demədim. Amma çox istəyirdim deyim ki, böyük siyaset erası bitsə də, vətəndaşlıq erası qalıb... Hami nazir olmaya bilər, amma hami vətəndaş olmayı bacarmalıdır...

Amma bunları ona demədim. Ona görə ki, çoxdanr heç kimi heç nəyə təşviq etmirəm. Həm də kimse bizi nəyəsə təşviq edəndə özümüzün də acımız tutur. Görünür, digərləri də beledir-axı insanlar körpə deyillər...

Di gel, fikirlər adəmi rahat buraxır. Deyirlər ki, müxalifətlərin bir hissəsi oktyabrın 12-də aksiya keçirməyə hazırlanır. Nə demek olar?

Bir qədər əvvələ səslənən fikr bir də qayitmaq istərdik - vacib deyil ki, hər etiraz böyük izdihamla müşayiət olunsun. Bəlkə də buna heç ehtiyac da yoxdur. Hər şey də sadədir. Kükəndə və ya yaxınlıqdan keçənlər soruşacaq ki, onlar kimdir, ne istəyirlər? Deyəcəklər ki, etiraz edirlər - QHT-lərin sixşdırılmasına etiraz edirlər, siyasi məhbusların azad olunmasını tələb edirlər, insanlara özlərini ifadə etmək, etiraz bildirmək üçün icazə verilməsini, şərait yaradılmasını istəyirlər, mətbuata qarşı təpkilərə son qoyulmasına, partiyalara qarşı qeyri-rəsmi məhdudiyyətlərin aradan qaldırılmasına çalışırlar...

Bu, böyük bir yoldur. Bu yolda gülməli görünməkdən də qorxmaq lazımdır. Qoy, o adamlar bundan ehtiyat etsin ki, sözlərini hakimiyət tərifləməklə başlayır və elə bununla da bitirirlər...

Adam yaşa dolanda düşünmək üçün vaxtı çox olur. Elə heç bir sual üzərində baş sindirirsən: necə oldu ki, mən bu yolu tutdum?

1988-ci il id. Bakıya yenice qayitmışdım. Düz altı ay gedib-geldim. Altı aydan sonra məni işe götürdüler. O vaxt bir nəfər mənə dedi ki, bu xasiyyətlə sənə bu ölkədə yaşamaq çətin olacaq, ne qədər gec deyil, Rusiyaya qayıt...

Mən həmin adamın sözüne məhəl qoymadım, əhəmiyyət vermədim. Çünkü elə o vaxt da düşünürdüm ki, biz də bu ölkəni düzəltməsək, bəs kim bunu edəcək?...

Bunu niyə xatırladım? Dərindən fikirləşəndə görürsən ki, təsadüfi heç ne yoxdur. Bu xasiyyətlə biz elə bu yolu tutmali idik. Nə yaxşı ki, o dövrə AXC və müstəqil mətbuat yarandı! Yoxsa ya üreyimiz partlayacaqdı, ya da ki...

Ona görə ki, bizde qeyri-adı dərəcədə, kəskin ədalət hissə vardi. Ədalətin azacıq pozulduğunu görəndə, azacıq ikiüzlülük və yaltaqlıq görəndə dözə bilmirdik... İndi endişələnəməyin, darixməğin və bəlkə də əsəbileşməyin səbəbi budur ki, o günləri yenidən qaytarmaq, yenidən ölkədə lal süküt bərqrər etmek, lap 70-ci illərdə olduğu kimi insanları mütilik və itaətkarlıq aşılamaq istəyirlər...

Ona görə də bir nəfərlə, üç nəfərlə də etiraz etmək heç də gülünc deyil. Qoy, elə insanlar utansın ki, hətta səslerinin-sözlərinin də sahibi deyillər...

Ona görə də müxalifətlərin bir qisminin aksiya keçirmək qərarına tamamilə normal yanaşırıq. Əvvəldə qeyd etdiyim ki, yeni bir məntiq yaranıb: böyük və izdihamlı mitinqlər təşkil edə bilmirik, kükəyə çıxməğin mənası yoxdur...

Amma belədirmi? Belə yanaşma doğrudurmu? Əlbətə ki, yox. Bu cür düşünənlər ne böyük aksiyalar təşkil edə bilir, nə də ki, başqalarını öz sözünü deməyə qoyurlar.

Raziyiq ki, gözdən uzaq yerlərdə bir-iki müxalifəti üçün "alovlu" nitqlər söyleməyin mənası yoxdur. Amma hansı formanı seçmək, harada və necə etiraz etmək, müxalifətlərin öz işidir, buna bizim qarışmaq fikrimiz də yoxdur...

Sadəcə, biz vətəndaşlıq borcu haqqında düşünürük. Düşünürük ki, insan hər şeyi itirəndən sonra onun insanlığı və bir də mədəniyyəti qalır. Bu insanlıq və bu mədəniyyət də adamı hərəkətə getirir, onu öz sözünü deməyə sövq edir...

İnsan susanda, əyiləndə gülünc olur, yazığa çevrilir. Ona görə də əsl insan elə bir atalar sözündə deyildiyi kimi, atdan düşüb atlınmayı bacarmalıdır...



Alimpaşa Məmmədov

**O**ktjabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkirin yeni icra başçısı təyin olundu. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentiñ rəisi vəzifəsində işləmiş A. Məmmədov vergilər naziri Fazıl Məmmədovun "vuran eli" hesab olunur. Zamanında barəsində cinayət işi başlanmış bu məmər sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən "sahibkarların qənimi" imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində təyin edilmişdi.

Nazir F. Məmmədov 2012-ci ildə onu Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyin etmişdi. Bakı Vergilər Departamentinin rəisi Tariyel Quliyev isə nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olundu. Bu təyinatları zəruri edən amilə dikkət yetirir. F. Məmmədovun A. Məmmədova nə qədər etimad göstərdiyini sezmək olur. Həmin vaxt A. Məmmədovun təyinatını şərtləndirən Vergilər Nazirliyinin nüfuzlu bir klanın "çetiri" altından çıxaraq Paşayevlərin çevrəsinə daxil olmasının iddi. T. Quliyev digər klana xaxınılığı ilə seçilən bir şəxs idi, onun Bakı Vergilər Departamentine rəhbərlik etməsi Paşayevlərin mərəğəyinə uyğun deyildi. T. Quliyevin nazirlikdə xüsusi statusu da var idi. Bu şəxs nazirliyin qeyri-rəsmi kassiri sayılırdı - qeyri-rəsmi yüksülmələr - nazirliyin Operativ Nezaret İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbəyalı Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən "ilişib" - iri ranqlı memurların müəssisə-

lukəli idi. Ona görə də o, Daxili Təhlükəsizlik İdarəsinə rəis göndərilməklə neytrallaşdırıldı. Əvvəller "paket" paylayan T. Quliyev indi "paket" alanlar sırasına daxil edildi.

Şəmkir icra başçısı göndərilen Alimpaşa Məmmədovun bioqrafiyası da maraqlıdır. O, nazirlikdən müxtəlif vəzifələrdə işləyib və vergilər naziri Fazıl Məmmədovun "vuran eli" sayılıb. A. Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtı icra başçısı, hazırda fəxri teqədücü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq vergilər naziri yene ona sahib çıxaraq daha yüksək vəzifəye - nazirliyin Operativ Nezaret İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbəyalı Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən "ilişib" - iri ranqlı memurların müəssisə-

ləşdirmək niyyətinin olduğunu yazmışdıq. Həmin yazida F. Məmmədovun yaxın çevrəsində icra başçısı olmağı iddialı en azı 20 şəxsin olduğu qeyd olunurdu. Bildirilirdi ki, bu həmdə 2015-ci ildə keçirilecek parlament seçkisinə hazırlıqla bağlı bir məsələdir. Vergilər naziri parlamentdə ayrıca siyahı ile təmsil olunmaq niyyətindədir. Həmin yazidan sitat: "Hakimiyət elatasının en önemli simalarından birinə çevrilmiş Fazıl Məmmədov payızda gözənlənən kadr dəyişiklərinə hazırlaşır. Nazirə yaxın bir neçə şəxs icra başçısı olmaq iddiasını ortaya qoyub. Onların arasında F. Məmmədovun qohumları və biznes ortaqları da var. F. Məmmədov icra başçısı görmək istədiyi şəxslərin adlarını da açıqlayıb - Bakı Şəhər Vergilər Departamentiñ reisi Alimpaşa Məmmədov, vergilər nazirinin müavini Sahib Əlekberov (Heydər Əliyev Fonduñ icraçı direktoru Anar Əlekberovun atası), nazirin müşaviri Mahir Rəfiyev, nazirin müşaviri Fəxrəddin Qəmbərov. Başqa iddiaları da var. Ancaq əsas namizədlər bunlardır. Vergilər nazirinin müşaviri Mahir Rəfiyev nazirliyə özəl sektordan adlıyib. O, "Atabank"ın Müşahidə Şurasının sədri olub. F. Məmmədovun Çexiyadakı biznesini idare edən şəxslərden biridir. Onun

Neftçalaya icra başçısı göndəriliçəyi ilə bağlı məlumatlar var. Vergilər Nazirinin müavini Sahib Əlekberovun xüsusi təqdimatına ehtiyac yoxdur. O, sovet sisteminde Azərbaycan komsomoluna rəhbərlik edib. Azərbaycan müstəqillik elədə edəndən sonra bizneslə meşğul olub. 2003-cü ildə dövlət idarəciliyinə qayıldı və Səbəyalı Rayon İcra Hakimiyətinin başçısı təyin edilib. Az sonra hakimiyətdəki köhnə qvardiyanyan tezqi bilər. Həmin yazıda A. Məmmədovun nazirin biznesini idarə edən əsas fiqur olduğu da qeyd edilirdi. Bildirilirdi ki, F. Məmmədov onu Sumqayıt Şəhər İcra Hakimiyətinin başçısı postuna təyin etdirməyə çalışır. Görürün, nazir güvəndiyi kadri qeyri-rəsmi qubernatorluğunə daxil olan Şəmkirə başçı gəndəmekle onun sonrakı təyinatlarına əsas yaradır. Bundan başqa, hazırda Rusiya ilə ticari əlaqələrə yenidən geniş şərait yaranıb.

Həmin yazıda A. Məmmədovun nazirin biznesini idarə edən əsas fiqur olduğu da qeyd edilirdi. Bildirilirdi ki, F. Məmmədov onu Sumqayıt Şəhər İcra Hakimiyətinin başçısı postuna təyin etdirməyə çalışır. Görürün, nazir güvəndiyi kadri qeyri-rəsmi qubernatorluğunə daxil olan Şəmkirə başçı gəndəmekle onun sonrakı təyinatlarına əsas yaradır. Bundan başqa, hazırda Rusiya ilə ticari əlaqələrə yenidən geniş şərait yaranıb.

Bu şərait sözsüz ki, Rusiyanın meyvə-tərəvəz bazarlarında dominant mövqə tutan şəmkirli biznesmenlərin gelirlerini bire on artıracaq. Belə bir vəziyyətdə vergilər nazirinin Sumqayıta başçı göndərmək niyyətində olduğu kadrın Şəmkirə başçı göndərilməsinə razılıq verməsi de başa düşüləndir. Sumqayıt sahibkarlarının qənimi, Bakıda sahibkarları müflis olmaq hədədindən çatdırın məmərən sədasiyi tezliklə şəmkirli biznesmenlərin dilindən eşidəcəyik.

Məsələnin maraqlı təriflərində biri də budur ki, Alimpaşa Məmmədovun, nazir F. Məmmədovun digər yaxın adamları olan Xaləddin İsgəndərova (Bineqədinin icra başçısı), münasibələri yaxşı deyil. Bu barədə növbəti saylarımda.

□ E. HÜSEYNOV

# Hacı Məmmədov növbəti dəfə intihara cəhd edib

Ehtimal var ki, anasının ölüm xəbəri məşhur qanqsteri sarsıdıb

**M**illi Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan məşhur qanqster Hacı Məmmədov intihara cəhd edib. Onu ağır vəziyyətdə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Cinayətkar orada MTN əməkdaşlarının nəzarətindən altında müalicə edirlər. Bu haqqda redaksiyamızda daxil olan məlumatə görə, H. Məmmədovun özünü öldürməsinə MTN təcridxanasının əməkdaşları imkan verməyiblər.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsaakov məsələ ilə bağlı sorğu-muama belə cavab verib: "Penitensiar Xidmətə Hacı Məmmədovun rəhbəri Elçin Behbudovla əlaqə saxladıq. Komite sədri MTN rəhbərliyi ilə danışandan sonra bildirdi ki, Hacı Məmmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər: "Mənə dedilər ki, Hacı Məmmədov intihara cəhd etməyib. Bu yalan məlumatdır. Biliyiniz ki, MTN-in Müalicə Müəssisəsi yoxdur. Ona görə də müxtəlif xəstəliklərdən əziyyət çəkən Hacı Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etmek mümkün olmuşdu. Aldığımız son məlumatı dəqiqli-

ləşdirmək üçün zaman-zaman MTN-in İstintaq Təcridxanasında monitorinq aparan, Hacı Məmmədova baş çəkən İsgəndər Əleyhinə Azərbaycan Kommisarının rəhbəri Elçin Behbudovla əlaqə saxladıq. Komite sədri MTN rəhbərliyi ilə danışandan sonra bildirdi ki, Hacı Məmmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər: "Mənə dedilər ki, Hacı Məmmədov intihara cəhd etməyib. Bu yalan məlumatdır. Biliyiniz ki, MTN-in Müalicə Müəssisəsi yoxdur. Ona görə də müxtəlif xəstəliklərdən əziyyət çəkən Hacı Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etmek mümkün olmuşdu. Aldığımız son məlumatı dəqiqli-

Hüquq müdafiəcisi H. Məmmədovun özünü öldürmək istəyində olması haqda məlumatlarla inanmadığını dedi və fikrini belə əsaslandırdı: "Əger Hacı Məmmədov özünü öldürmək fikrində olsaydı, evdən ona müxtəlif müalicə bitkilərinin göndəriləməsini istəməzdə. O, təcridxanada özünü xalq tebabətindən istifadə etməkə müalicə edir. Bunda vəzifə, əgər o, canına qəsd etmək istəsədi, MTN rəhbərliyinə erizə yazıb digər saxlamaya yerinə köçürülməsinin həyata təhlükəli olduğunu yazmadı. Yeni Hacı Məmmədov ömürlük həbsdədir və onu digər ömürlük kimi Qobustan Qapalı Həbsxanasında saxlamalıdır. Amma Hacı Məmmədov MTN rəhbərliyinə məktub yazardaq xahiş edib ki, onu MTN-də saxlasın. Yazıb ki, Qobustan həbsxanasında həyatına təhlükə kevər."

Komite sədri bildirdi ki, əvvələr H. Məmmədovla görüşürlər



Hacı Məmmədov

**Yaşar İsaakov: "Penitensiar Xidmətə Hacı Məmmədov adlı məhkum saxlanır"**

**Elçin Behbudov: "Hacı Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər"**

cirəcəyini və H. Məmmədova da baş çəkməyi planlaşdırıldıqını açıqlayıb. Xatırladıq ki, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, polis polkovniki Hacı Məmmədov və onun dəstə üzvləri 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi "Qara kəmər" əməliyyat zamanı həbs olunub. İş üzrə keçirilən məhkəmədə H. Məmmədovun dəstəsinin fəaliyyətə olduğu 10 il ərzində (istintaq dəstənin 1995-ci ildən 2005-ci ilə qədər fəaliyyətdə olduğu qənaətinə gelib - E. M.) 17 nəfəri oğurlayaq külü miqdarda pul tələb etməsi, 12 şəxsi sıfırılaq öldürüləməsi üzə çıxıb. Məhkəmə qarşısına çıxılan 26 şəxsən əksəriyyəti ömürlük həbsə məhkum edilib. Ümumilikdə dəstənin 30-dan çox üzvünün olması haqda məlumatlar da var.

□ E. MƏMMƏDƏLİYEV



# KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**P**rezident İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilən iclasında işgalçi Ermənistana ciddi mesajlar verib. Prezident deyib ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayıb. İlham Əliyev qeyd edib ki, bunun başlıca səbəbi Ermənistən tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistən çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın.

Prezident deyib ki, Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları da dəfələrlə status-kvonun qəbul edilməsini, dəyişdirilməli olduğunu bəyan ediblər: "Status-kvonun dəyişdirilməsi işgal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistən buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürələr və belə olan halda məsələ öz həllini tapmir. Biz çalışırıq və çalışacaq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqə beynəlxalq birlik tərəfindən tanınır".

**APA-nın məlumatına görə, prezident vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü dünya birliliyi tərəfindən tənənər və Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır:** "Bunun başqa yolu yoxdur. Bu münaqişənin həlli üçün BMT Tehlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Diger beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul ediblər.

Azərbaycanın dövlət başçısı iqtisadi cəhətdən Ermənistən Azərbaycanla müqayisə edilməsinin mümkün olmadığını vurğulayıb: "Azərbaycan zənginləşən, güclənən müstəqil dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uğurum daha da dərinleşəcək. Ermənistən uğurlu inkişaf üçün heç bir amil yoxdur. Çünkü ölkə tənəzzülə uğrayıb. Nə qədər ki, Ermənistən kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcək. İndi də Ermənistəni müstəqil ölkə adlandırmış məmən deyil.

Biz isə inkişaf edirik. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim kifayət qədər imkanlarımız var".

Prezident ordu quruculuğu prosesinin uğurla davam etdiyini de qeyd edib: "Üçüncü rübdə temas xəttində Ermənistən silahlı qüvvələrinin təxribatına da bizim hərbiçilərimiz layiqli cavab veriblər.

Onlarla işgalçi məhv edilib. Onlara böyük sarsıcı zərbə vurulub. Sadəcə olaraq, onlar çalışırdılar ki, Soçi görüşü

# Qarabağ



## İlham Əliyevden Ermənistənə

### Sərt mesajlar

"Bir daha təxribata əl atsalar, yenə də layiqli cavab alacaqlar"

erəfəsində özləri üçün daha da əlverişli mövqə əldə etsinlər. Ancaq onların səyleri iflasa uğradı və neticə etibarilə eməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistən kriminal rejimidir".

**Prezident vurğulayıb ki, Azərbaycanın prinsipial mövqeyinə heç bir qüvvə təsir edə bilməz:** "Biz öz ərazi

bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Mən dəfələr demisəm, bir də demək istəyirəm ki, demoqrafik amilə az rol oynamır. Ermənistən rəsmi statistikasına görə, təkçə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıb. Yəni 80 min Ermənistən vətəndaşı ölkədən gedib

və qayıtmayıb. Bu meyl ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistəndə 100 mindən artıq əhali azalacaq. Azərbaycan əhalisi ise artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional manzərə üçün əsas rol oynayacaq. Ermənistən vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Əlbəttə ki, temas xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsat alıb. Əgər Ermənistən bir dənə texribata əl atsa, yenə də layiqli cavab alacaq və görecək ki, bu təxribat yeni köç dalğasına təkan verəcək. Bir sözə, bir də demək istəyirəm ki, Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq, çalış-

Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yene də bağlanacaq. Biz hərbi-texniki təchizat yüksək səviyyədə təşkil etməliyik".

Prezident bütün bunları bərabər Azərbaycanda hərbi istehsalın inkişaf etdiyini deyib: "Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilib. Bu da son illərdə Azərbaycanda bu sahədə görülen işlərin nəticəsidir. Demək istəyirəm ki, dövlət büdcəmizdə əlbəttə, yerli hərbi istehsala diqqət göstərilməlidir.

Əlbəttə ki, dövlət investisiya layihələri, investisiya programı təsdiq ediləcək. Hesab edirəm biz bu ilin sonuna qədər bu programı təsdiq etməliyik ki, gələn il vaxt itirmədən investisiya layihələrini icra edək".

## "Qarabağda müharibə faciəyə səbəb ola bilər"

**Tomas de Vaal: "Kompromis masa üzərində olanlardır, Azərbaycan kiçik Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafindakı yeddi rayonu geri alır..."**

**K**arnevi Beynəlxalq Sülh Fonduunun Qafqaz üzrə eksperti Tomas de Vaal Azərbaycanın iqtisadi inkişafı, xarici siyaseti, Dağlıq Qarabağ münaqişəsi və regiondakı geosiyasi maraqlar barədə maraqlı açıqlama verib.

O deyib ki, Azərbaycan Qəbələ-Şərqi arasında yerləşən ölkədir ki, burada Türkiyənin, İranın, Rusiyanın tarixi tesirləri mövcuddur. Azərbaycanın həm dünyəvi, həm də İsləmənənəsi var. Azərbaycan tam şəkildə Qərb ölkəsi deyil və burada bir qəbahət yoxdur. Problem ondadır ki, Vaşinqtonda oturan bezi lobbiçilər bəzən elə təessürat yaratmağa çalışırlar ki, guya Azərbaycan Qərb təməyüllü bir ölkədir. Dəlillər isə bundan mürkəbdər. Ukraynada baş verənlər fonunda güman etmek olardı ki, Azərbaycan Qərbə dən yaxın siyaset yürüdəcək. Təəccübüldür ki, Azərbaycan bunun eksini edir.

**Politoloq Amerikanın Səsi radiosuna verdiyi müsahibədə Azərbaycanın Pentaqona, Qərb neft şirkətləri ilə six münasibətlərinin olduğunu, eyni zamanda Rusiya ilə yaxın münasibətlər saxladığını söyləyib:**


"Mənim ötən il getdiyim Bakını 1995-ci ilde ilk dəfə sefer etdim Bakı ilə müqayisə etsəniz, deyərdim ki, çox şey dəyişib. Ölkə indi daha varlıdır, daha güclüdür. Azərbaycanın xaricdə 60-dan çox sefirliyi var, BMT Tehlükəsizlik Şurasında yer alıb. Qərb neft şirkətləri Azərbaycanda işləyir. Bu mənədə Azərbaycan bo-

ya-başa çatmış ölkədir. Əlbəttə, Rusiya və İran çətin qonşularıdır".

Amerikalı şərhçi Azərbaycandakı sabitliyə əsas təhlükələrdən de söz açıb: "Azərbaycan üçün başlıca iki risk görülür. Güman etmirəm ki, xarici risk böyükdür. Rusiya və İran problemdir, amma onlardan heç biri Azərbaycana birbaşa müdaxilə etmək niyyətində deyil. Onların prezident Əliyevlə normal münasibətləri var.

Digər təhlükə Qarabağ müharibəsinin alovlanmasıdır. Təmas xəttində ara-sıra kiçik toqquşmalar görülür. Ağır silahlar ucbatından Qarabağda hətta kiçik müharibə belə kütlibi insan itkləri ilə nəticələnə bilər. Hesablamalarda yanlışlıq Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına getirib çıxarıb bilər ki, bu, təkçə Azərbay-

can və Ermənistən deyil, qonşular üçün də faciəvi olardı." Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin həllinə de toxunub: "Kompromis masa üzərində olanlardır. Azərbaycan kiçik Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafindakı yeddi rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünü-idarəcilik hüququnu verilir. Regionun statusu uzun müddət qeyri-məyyən saxlanılır - 20-30 il sonraya referendum nəzərdə tutulur. Bu vaxt ərzində isə Azərbaycan Ermənistəndən irəlidədir. Azərbaycan Ermənistəndən münasibətə yumşaq gündən istifadə edə bilər. İnsanlar evlərinə qaydır. Təhlükəsizlik durumu yaxşılaşar. Həyat yaxşılaşar".



# Ebola qapımızı döye bilər...

**Adil Qeybulla:** "ABŞ kimi bir ölkədə bu virusdan ölüm halı qeydə alınırsa, başqa ölkələrin gününü təsəvvür etmək olar"

**O**lumcül Ebola virusu digər ölkələrə yayılmağa başlayıb. Alımların proqnozları özünü çox gözlətmədi və qorxulu virus Avropa və ABŞ-də gəlib çatdı. Artıq Amerikada virusa yoluxma şübhəsi ilə daha bir nəfər karantinə alınıb. Onun ABŞ-də bu virusdan həyatını itirmiş Tomas Duncannın Dallasdakı evinə gediş-golişi olanlardan biri olduğu qeyd edilir.

Xatırladaq ki, Tomas Duncan virusa Liberiyaya səyahəti zamanı yoluxmuşdu. Dallasdakı "Presbyterian" xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bir neçə gün önce isə Ebola virusu İspaniyada aşkarlanıb. Belə ki, sentyabrın 22-də Afrikada virusa yoluxduğundan və ölkəyə getirilən və 3 gün sonra dünyasını dəyişən misioner Manual Gersia Viejaya baxan tibb bacısında da eyni virus aşkarlanıb. 15 ildir səhiyyə xidmətində çalışan 44 yaşlı tibb bacısından alınan her iki analiz onun xəsteliyə yoluxduğunu təsdiqleyib.

İspaniya və Avropada sağlam birinin virusa yoluxması ölkənin səhiyyə sistemini ayağa qaldırıb. Tibb bacısının həyat yoldaşı ilə yanaşı, dahi iki nəfər də karantine alınıb. Sağlamlıq Cəmiyyətinin direktoru Mercedes Vinuesa tibb bacısının əlaqədə olduğu digər şəxslərin də siyahısının tutulduğunu və onların da karantine alınacağını bildirib.

## Kişilər!!!

Xəstəliklərdən əzab çekən adamlar üçün! Diqqət! İsrail təbabəti tətbiq edilir! Axırıcı şans!!!

Öger Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməsə və Siz aşağıda göstərilən xəstəliklərdən həmşəlik qurtarmaq isteyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qisa müddədə və tam müalicesini d-r Vaiz Səmədov apara biler:

- \* Cinsi zəflilik, meyilin və erekxiyannı azalması tam impontensiyyedək (yaşdan və səbəbdən asılı olmayıraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayıraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- \* Prostat adenomasi (vəzida düyünlərin əmələ gəlməsi)
- \* Cinsi vezilərin-xayaların böyüməsi və ya kiçilməsi
- \* Qasıq-xayalıqda sizilti, küt və ya keşkin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilmesi
- \* Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstələri)
- \* Oğlan uşaqlarında cinsiyət üzvlərinin inkişafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiya getməsi (*enurez*)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Qadınlarda uşaqlıq boruların keçməməzliyi
- \* Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- \* Saçlarmın bütün formalatda tökülməsi və sizanaqlar
- \* Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra

Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com "doktor Vaiz Səmədov".

üçün xüsusi təhsil programının keçməyə başlayıblar.

Xatırladaq ki, Ebola qızdırmasının müalicəsi olmayan və qanla, hava-damcı yolu ilə, həmçinin də yoluxmuş insanın eşyalarından keçə bilən təhlükeli virusdur. Virus tər, qan, tüpürçək yolu ilə də yayılır. Qarşısını almaq üçün heç bir vakıfın mövcud deyil. Xəstəliyin simptomları - qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Ölümçül virusun belə sürətlə yayılması onun Azərbaycanada gəlib çıxmış təhlükəsiyi yaradır. Virus yayılan ölkələrdən Azərbaycana gediş-gəlişin olması ölkəmizdən ondan sığortalanmadığını deməyə və narahatlılıq yaratmağa əsas verir. Yer gəlməkən, hazırlıda paytaxtda xəstəliyin yayıldığı ölkələrdən olan xeyli tələbə təhsil alır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla ölkəmizə gelən xəstə, hətta soyuqdəyişməsi olan insanların da karantine alınmasının və yoxlanılmasının vacib olduğunu bildirdi: "Ebola virusu ilkin olaraq aşkar edildikdən sonra xeyli alım və mütxəssis narahatlılığını bildirmişdi. Vaxtında prosesin lokallaşdırılması və yayılmanın qarşısının alınması istiqamətində işlər görülməlidir. Bunun üçün də trans-sərhəd zonalarında nəzarət gücləndirilməli, müxtəlif qızdırması, ümumi həlsizliyi, zəifliyi, yuxarı tənəffüs yollarının katarı, yenili soyuqdəyməsi və sairə kimi xəstəliyi olanlar gömrük-keçid məntəqələrində saxlanılmalı, karantine götürülməli, qan nümunələri təhlil olunmalıdır. Xəste adamların mümkin qədər ölkəməzə daxil olmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməlidir. Laboratoriyyada həmin virusa qarşı vaksin hazırlanması istiqamətində işlər gedirdi. Bu vaksin eksperimental nümunəsi olsa da, hələlik tibbi klinik tədqiqatdan keçən nümunə yoxdur. Ebola

virusunun hava-damcı yolu ilə yayılmış bir virus olmasına baxmayaraq təessüflər olsun ki, bu gün artıq o, tək-tək də olsa ayrı-ayrı ölkələrdə yayılıb.

Səhiyyəsi kifayət qədər yüksək səviyyədə olan ABŞ kimi bir ölkədə bu virusdan ölüm halı qeydə alınırsa, inkişaf etməkə olan ölkələrin gününü təsəvvür etmək olar. Virusun geniş coğrafi arealda yayılması xeyli insan tələfati gətirib çıxara bilər. Ona görə də məsələ artıq bir ölkənin problemi deyil, Ümumdünya Səhiyyə Təşkilatının birbaşa səlahiyyətinə və məsuliyyətinə aid olan məsələdir. Bütün dünya üzrə təhlükəsizlik məqsədilə imkanlar səfərber olunmalıdır. Həm bir tərefdən bu virusa qarşı etibarlı və effektiv bir vaksin hazırlanmalı, digər tərefdən isə prosesin yerində lo-kallaşdırılması və onun yayılmasının qarşısının alınması istiqamətində işlər görülməlidir.

Ümumi həlsizliyi, zəifliyi, yuxarı tənəffüs yollarının katarı, yenili soyuqdəyməsi və sairə kimi xəstəliyi olanlar gömrük-keçid məntəqələrində saxlanılmalı, karantine götürülməli, qan nümunələri təhlil olunmalıdır. Xəste adamların mümkin qədər ölkəməzə daxil olmasının qarşısının alınması istiqamətində işlər görülməlidir. Buna görə hər bir dövlət öz təhlükəsizlik tədbirlərini görməli, eyni zamanda global təhlükəsizlik tədbirlərinə qatılmalıdır".

□ Günel MANAFLİ

### Beynəlxalq Təhsil Mərkəzi

Biz sizə Ukraynanın, Belorusun, Rusyanın və Gürcüstanın dövlət universitetlərində bakalavr və magistr dərəcələri üzrə əyani, qiyabi və ikinci ali təhsil almağa dəvət edirik.

- < Kiev Dövlət Texniki Universiteti
- < Komputer mühəndisliyi. Hüquq. İqtisadiyyat.
- < Kremençuk Dövlət Universiteti
- < Psixologiya. Jurnalistika. Hüquq. Filologiya
- < Kiyev Dövlət Dəniz Akademiyası
- < Gəmi sürmə. Dəniz və çay nəqliyyatı. Hüquq
- < Tbilisi Dövlət Tibb Universiteti
- < Mütəlicə işi. Stomatologiya. Əczəciliq. Pediatria
- < Minsk Dövlət Universiteti
- < Beynəlxalq Münasibətlər. İqtisadiyyat. Jurnalistika
- < Qrodno Dövlət Universiteti
- < Hüquq. İqtisadiyyat. Pedoqoqika. Tərcüməcilik
- < Volqograd Dövlət Aqrar Universiteti.
- < Agronom. Yerölçmə və Kadastr. Elektrik təchizatı.


Bizim bu ölkələrin yuxarıda adları sadalanan və bu səyahədə adları olmayan bir çox digər dövlət universitetləri ilə əməkdaşlıq və təmsilcilik haqqında rəsmi müqavilələrimiz var. Diqqət! Bəzi ixtisaslar üzrə pulsuz təhsil almaq şansınız var!

Ünvan: Bakı ş. Məmmədzadə k. 13A «Nərimanov» m-su

Tel: (050) 3319999; (077) 3319999; (055) 2522525; (012) 4379980

## The Ebola Virus

VIR Project



Əyləncəli, sürətli, asan!



Klassik metodlardan fərgli olaraq, siz passiv deyil, aktiv dinliziyiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

✓ İlk dərsdən son dərsdə qədər ingiliscə danışmaq!

✓ Sizləri oxşarlaşdırmaq deyil onları istifadə edərək öyrənmək!

✓ Danışaraq sərənlə qrammatika bilgisi olda etmək!

✓ Əla tələffaz və güvənlərə danışmaq!

✓ Real ingiliscə səhəbətlər!



Bakı şəhəri, Bünyat Sərdarov küç 2, ev 2, (012) 492 61 75; (051) 433 46 87; (070) 806 56 63 (İçəri Şəhər metrostu, İran sahifiyinin yanı)

## Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almanıyanın məşhur "Karl Etorts" firmasının aparati ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlı keçmiş həkim tərafından qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

## ORİJİNAL AKSESUARLAR

Ücuz qiymətlərə, gözəl, keyfiyyətli hədiyyələr və ev üçün bəzək əşyalar



"SƏDƏRƏK" TİCARƏT MƏRKƏZİ  
3-cü zona, 15-ci sıra, 40 nömrəli mağaza

**Q**azax rayonu ərazi-sindəki "Sınıq körpü" buraxılış-keçid məntəqəsində Azərbaycan gömrükçülerinin ləng işi Gürcüstan və Azərbaycan gömrük xidmətləri arasında gərginliyə səbəb olub. "Yeni Müsavat"ın Gürcüstəndəki informasiyalı qaynaqlardan aldığı bilgiyə görə, Gürcüstan tərəfi bu haqda Azərbaycan Gömrük Xidmətinə rəsmi müraciət göndərib.

Xəberdə vurğulanır ki, iki səhəd məntəqəsi arasında bu cür gərginlik defələrlə şifahi söhbətərin mövzusu olub. Ancaq Azərbaycan Gömrük Xidməti səslənən iradları aradan qaldırmadığına görə bu dəfə sira yazılı müraciətə gelib.

Gürcüstan tərəfini narazı salan əsas məqam avtomobilərin sərhəddən keçməsi prosedurun davamlı olaraq çətinləşdirilməsidir. Bir avtomobil Gürcüstan gömrüyünü 1-2 dəqiqəyə keçirir, həmin avtomobilin Azərbaycana daxil olma vaxtı 20 dəqiqədən az olmur. Gürcüstan tərəfi sərnişinləri endirmədən avtomobili rentgəndən keçirir, bununla da prosedur tamamlanır. Azərbaycan tərəfisə rentgenle yanaşı sərnişinləri maşınlardan endirir, avtomobile xüsusi ştrix kodlu sənəd hazırlanır, bu proses ən azı 10 dəqiqə çəkir, geri döndə həmin sənəd sürücündən tələb edilir, sənəd itdiyi halda prosedur daha da uzanır. Azərbaycan səhədindəki analoq olmayan prosedurlardan biri de avtomobildəki sərnişinlərin sayının ayrıca kağıza yazılışına, avtomobilini sahibindən həmin sənədi gömrük postunda duran sonuncu əsgərə vermesi tələbidir. Bütün bu prosedurlar Azərbaycan səhədində avtomobilərin saatlərə gözələşməsinə səbəb olur.

Gürcüstan tərəfinin açıqlamasında növbə dəyişikliyi ilə bağlı xüsusi məqam da var. Bildi-



ordan zəruri ərzaqlar almaqdə maraqlıdır. Gömrük məntəqəsində isə ərzaqlar çox zaman heç bir əsas götərilmeden müsadirə olunur. Üstəlik, azad iqtisadi zona sayılan "Duty Free"lərdən alınan siqarettərin, sərinləşdirici içkilərin ölkəyə buraxılmasına sünü əngelər yaradılır.

Etiraz yaradan məqamlardan biri de pasport nəzarəti məntəqələrində Azərbaycan sərhədçilərinin kobud davranışıdır. Vətəndaşların "salam"ına qarşılıq verməyən Gömrük Xidməti emekdaşları insanlarla nəzakətsiz davranışır, çox zaman



## "Sınıq körpü" rəzaleti qarşı tərəfi dillə getirdi

Gürcüstan tərəfi Azərbaycan gömrük xidmətinin onlardan 20 dəfə ləng işlədiyini iddia edir

ril ki, Gürcüstanda növbə dəyişmə 10 dəqiqəyə tamamlanır, Azərbaycanda isə eyni prosedur üçün 3 dəfə artıq vaxt sərf olunur. Azərbaycan və Gürcüstan gömrükleri arasındaki fərqli həm də "tanışlı"nın xüsusi imtiyaz sahibi olmamasındır. Azərbaycandan fərqli olaraq Gürcüstanda növbəlilik prinsipinə qeyd-şərtlərə əməl edilir.

Sadalanan problemlər Gürcüstan Gömrük Xidmətinin işində də engellər yaradır. Çox zaman bufer zona avtomobilərlə dolu olduğu üçün Gürcüstan tərəfdən rövşələr yaranır. Bəzən problemlərin çözümü o qədər uzun zaman aparır ki, Gürcüstan tərəf avtomobiləri Tiflis yolu üzərindəki körpündən növbə ilə buraxmaq

məcburiyyətində qalır.

Bu haqda statistikanı açıqlayan Gürcüstan tərəfi bildirir ki, onlar Azərbaycan tərəfi her saatda 50 və daha artıq avtomobil keçirirlerse, Azərbaycan gömrüyü 1 saatda onlardan yalnız 3-nü ölkəyə buraxır. Orta hesablamalarla görə, Azərbaycan və Gürcüstan gömrük məntəqələrinin buraxılış gücü arasındaki fərq 17-20 dəfədir.

"Yeni Müsavat" qəzeti "Sınıq körpü" gömrük-keçid məntəqəsində yaşanan problemlərə dəfələrlə toxunub. Burada vətəndaşları narazı salan məqamlardan biri də ölkəyə ərzəq götərilmişinə qadağalar tətbiq edilməsidir. Ərzəq qiyətləri Gürcüstəndə dəyişməyəcəyindən bəlli olacaq.

□ Aygün MURADXANLI

onlara "sən" deyə müraciət edir, fotoçəkiliş üçün "zəhmət olmasa, arxaya keçin" göstərisini "keç dala" əmri formasında verir. Xidmət dövründə siqaret çekmə qadağası da Azərbaycan gömrükçülərinə aid deyil. Gürcüstan tez-tez yolu düşən şəxslər bildirir ki, vətəndaşlar siqaret fasiləsi ilə bağlı irad bildirəndə gömrükçülər xüsusən aqressivləşir. Bu problemlərə görə Azərbaycan vətəndaşlarının çoxu Gürcüstənə hava və dəmir yolu ilə getməyə üstünlük verir. Bu isə əlavə xərc deməkdir.

Gürcüstan tərəfinin iradlarına Azərbaycan tərəfinin reaksiyası sərhəddəki durumun dəyişib-dəyişməyəcəyindən bəlli olacaq.

□ Aygün MURADXANLI

## Türkiyədə iqtisadlıarda ölenlər 23 oldu

NATO baş katibi Stoltenberg Ankara bəyan etdi ki, alyans türk xalqının təhlükəsizliyini təmin edəcək; Təhlükəsizlik Şurasında görünməməsi suallar yaradan MİT müstəşarı Hakan Fidanın səsi Vəsiqətəndən gəldi

Oktjabrın 9-da NATO baş katibi Cens Stoltenberg və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara görüşüb. Görüşdən sonra mediyaya açıqlama verən Stoltenberg ABŞ-in bölgədə barış əldə edilməsi üçün addımların son dərəcə önemlili olduğuna diqqət çəkib: "İŞİD bölgə üçün bir təhdiddir. Biz NATO olaraq bölgədəki gəlismələri yaxından izleyirik. Türkiye regionun təhlükəsizliyi məsələsində NATO-ya ciddi dəstək verməkdədir.

İttifaqımız təhdidilən qarşı-qarşıyadır. İşİD İraq xalqı, Suriya xalqı, bölgə ölkələri və NATO ölkələri üçün ciddi təhdiddir. Aylansın Türkiyədə "Patriot" rakətlərini yerləşdirməsi təhlükəsizliyi gücləndirir. NATO-nun bütün üzvləri təhlükəsizlik üçün birgə fealiyyətə hazırlıdır. Türkiye NATO-nun bir parçasıdır və biz Türkiyəni təhlükəsizlik məsələsində tam dəstəkləməyə davam edəcəyik".

NATO baş katib bildirib ki, alyans türk xalqını təhlükəsizlik məsələsində dəstəkləyəcək: "Çox önemli qərarlar qəbul etdi. Yaxın zamanlarda bu qərarların icrasına başlanacaq".

Xarici işlər naziri M. Çavuşoğlu isə bildirib ki, Türkiye terrorla mücadilədə heç bir zaman çəkingən davranışın olmayıb, bundan sonra da davranmayıcaq.

Nazir NATO ilə işbirliyi davam etdirilməsinin önemini vurgulayarkən hava hücumlarının terrorun kökünü kəsilməsi üçün yetəri olmadığını da bildirib.

Bu arada Türkiye Təhlükəsizlik Şurasının oktyabrın 8-də keçirilən toplantısına qatılmayan Milli İstihbarat Təşkilatının (MİT) müstəşəri Hakan Fidan ABŞ-da olduğu bəlli olub. "Habertürk" xəbər verir ki, Hakan Fidan ABŞ-da İşİD-ə qarşı tədbirlərlə bağlı danışçılar üçün gedib.

Bu arada, Suriyanın Kobani şəhərinə İşİD hücumundan sonra Türkiyənin doğu və güney-doğu bölgəsində baş verən iqtisadlıarda ölenlərin sayı 23-ə çatıb. Yada salaq ki, oktyabrın 7-də Diyarbakır, Mardin, Van, Adana, Siirt və daha bir neçə şəhərdə PKK dəstəkçiləri etiraz aksiyaları keçirib. Aksiyalar zamanı 72 məktəbinin dağıdlıb, onlarda avtomobil, iş yeri, mülkü və hökumət binaları yandırılıb, Qızıl Ayn maşınları yararsız hala salınıb. PKK-lılar hökumətinə əraziyə yeni qüvvə cəlb etməsinin qarşısını almaq üçün magistral yollarda barrikada qurub. Tərəflər arasında 3 gündür davam edən gərginlikdə onlara təhlükəsizlik qüvvələri emekdaşının yaralandığı bildirilir. Durumu nəzarətdə saxlamaq üçün bir neçə şəhərdə komendant saatı tətbiq edilib. Saat 07.00-22.00-dək istisnasız olaraq bütün şəxslərin küçələrə çıxmazı yasaqlanıb. Oktyabrın 9-da bir neçə şəhərdə asayı tam barpa etmək mümkün olduğunu görə komendant saatı läğv edilib.

Ötən gün Adanada gərgin ortam davam edib. Şəhər mərkəzində PKK tərəfdarları saqqallı bir nəfərə yaxınlaşaraq "sən İşİD-çisin" sualından sonra onu döyüb. Olay yerinə gələn digər PKK-lı qrup isə həmin şəxsi odlu silahla qətle yetirib. Həmin şəxsin yardımına gələn başqa bir şəhər sakını isə ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.

Olaylarla bağlı Türkiyənin baş naziri Əhməd Davudoğlu da sərt dənişib. Davudoğlu deyib ki, Kobanide yaşananlar Türkiye dövlətinə yönelik hərəkətlərdir: "Məqsəd Türkiyədəki daxili sabitliyi pozmaqdır. Türkiye Kobanidən olan 200 min insana qazaaq açıb. Bu, Avropa ölkələrinin 3 il yarında Suriyadan aldığı qazçın sayından da artıdır. 2 gündür Türkiyənin kürd vətəndaşlarına zülm edilir. Biz Türkiye vətəndaşları arasında heç bir ayrı-seçkilik qoymuruz. Bu gün Kobaninin də hüququnu qoruyacaq yeganə güc Türkiyə dövlətidir".

Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan isə yazılı açıqlama verərək, bildirib ki, şəxsi mülklərə, maşınlara, resmi binalara, əzəlilik məktəblərə, Qızıl Ayn maşınlarına, bələdiyyə avtobuslarına edilən hücumlar Türkəyin daxili sabitliyinin pozulmasına yönəlib: "Bu durum heç bir halda qəbul edilə bilməz... Ölkəmiz buna qədər olan cəhdərdəki kimi bu dəfə də bu cür əməliyyatları və provokasiyaları dəf edəcək".

□ Aygün MURADXANLI



alan bütün ölkələrə müraciət edərək Kobanı əhalisini hər cür yardım etməyə çağırıb.

Qeyd edək ki, bir sıra media orqanlarında Bərzənin Türkiye dövlətinə müraciət edərək Kobanı peşmərgə göndərməsinə icazə verilməsi ni istədiyi haqda xəber yayıldı da, kurd yetkililər bu iddialara cavab verməyiblər.

ABŞ hökuməti ise Kobanının işgalinin qarşısının alınmasının əsas hədəfləri olmadığını bəyan edib. Dövlət katibi Con Kerri bildirib ki, Kobanının əle keçirməsinin qarşısını almaq onlar üçün önmərəşdir. Sitat: "Kobanide baş verenləri canlı yayında izləmek dəhşətverici

qərargahı və təchizat mərkəzi, o cümlədən 8 sığınacaq da var. Koalisiya qüvvələri əsasən Kobanının cənub və qərəb bölgərindəki İşİD mövqelərini bombalayıb.

İşİD isə hava zərbələrinə və güclü müqavimət baxma yaraq Kobanıya hücumu davam etdir. Oktyabrın 9-da rəqaqlılar Kobanının mərkəzindəki en hündür nöqtəni elə keçiriblər. Bununla da Kobanide üçüncü əsas nöqtəyə İşİD bayragı asılıb. Türkiye mediası artıq Kobanının üçdə birinin İşİD tərəfindən ələ keçirildiyini yazıb.

Ancaq bununla yanaşı, Kobanide atışmalar hələ də davam edir. PYD-YPG silahlıları hücumu keçərək İşİD mövqelərini geri oturtmağa çalışırlar. Pentaqon sözçüsü Con Kerri isə bildirib ki, yalnız hava hücumları ilə Kobanını qorumaq mümkün olmayacaq. Mətbuatın yazdığını görə, hazırda ABŞ təlimçiləri Səudiyyə Ərəbistanı ərazisində Suriya müxalifətinin mülayim qanadının təmsilçilərinə təlim keçəsə də, bu qüvvələrin hazırlanıb döyüslərə qatılması bir neçə ay vaxt tələb edəcək.

□ KƏNAN

**Cümə səhbətləri**

**B**ismillah-Rahmə-nir-Rahim! Hicrətin 10-cu ilində Peyğəmbərimiz (s) sonuncu həcc ziyarətindən - "Həccü'l-vida" dan qayıdarkən, Zucan adlı yere yetişdikdə, ona yeni bir vəhü nazıl oldu. Allah Təala Peyğəmbərə (s) buyurdu: "Ey Rəsul! Sənə nazıl olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risaləti ni (peyğəmbərlik missiyasını) tamamlamamış olursan...". (Maidə surəsi, 67)

Bundan sonra Peyğəmbərimiz (s) Cühfə adlı yerde yolayırına çatanda, dayanmaq barədə göstəriş verdi. Bu məkana Qədir-Xum deyirdilər. Sonra yüz mindən artıq zevvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: "Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?". Hami uca səsle dedi: "Bəz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisin, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!". Sonra Peyğəmbərimiz (s) buyurdu: "Siz Allahın birliyinə, mənim peyğəmbəriyimə, Qiymət gününnün haqq olmasına və həmin gün ölenlərin imtahanı vermə üçün yenidən dirilməsinə inanırsınız?". Hami cavabında dedi: "Bəli, inanırıq!". Rəsul-i-Əkrəm (s) dedi: "İlahi, şahid ol!" Sonra o, Həzret Əlinin (ə) elindən tutub qaldırı ki, hami onu görüsün, orada olanlar hamisi onu tanısın. Həzret Peyğəmbər (s) buyurdu: "Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?" - müsəlmanlar cavab verdi: "Allah ve Onun peyğəmbəri daha yaxşı bilir!"

**Həzret Peyğəmbər (s) buyurdu:** "Allah böyükdür, Allah bizim üçün öz dini təkmilləşdirdi və nemətləri ni bizim üçün tamam etdi. Mənim peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra canışının olmasının bəyəndi".

**Bu zaman sevinc səsləri ucaldı. Bütün sehabələr Həzret Əliyə (ə) yaxınlaşaraq, dedilər:** "Ya Əli, sən bizim və bütün iman getirenlerin rəhbəri oldun! Səni təbrik edirik!".

Nazil olunan ayədən görünü ki, Peyğəmbərin (s) ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı. Həzret Peyğəmbər (s) 23 illik zəhməti ilə bərabər

ləşmişdim. Məsciddə bir toplum söhbət edirdi. Əli ibn Əbutalib (ə) ayağa qalxdı və İsləm dininə etdiyi keçmiş xidmətlərini yada saldı və hamı da onu təsdiqlədi. O, Qədir-Xum haqqında belə buyurdu: "İnsanlar Peyğəmbərən (s) vilayət haqqında soruşular. Bu zaman Allah Peyğəmbərə (s) əmr etdi ki, özündən sonrakı xəlifəni və canışını elan etsin. Necə ki, namaz, oruc, zəkat... haqqındaki xirdalıqları bəyan edirdi. Peyğəmbər (s) Qədir-Xumda məni bele tanıtdı: "Ey insanlar! Bilirsiniz ki, Allah mənim Vəlim və Rəhbərdir? Mən də siz möminlərin vəlli si və rəhbəriyəm? Mən sizin canlarınıza sizdən də layiqliyəm". Hami cavab verdi: "Beledir, ey Allahın Peyğəmbəri!" Bu yurdur: "Əli (ə), ayaqa qalx!"

və nifaq müqavilələrinin üzərinən pərdelerin götürülməsi gündür. İsləmin əsl həqiqətinin aşkar olduğu gündür. Şeytanın xarlıq və zillət gündür. Bürhan və dəlil gündür. Allah bəndələrinin imtahanı gündür. Qəblələrde gizlənən kinin aşkar olduğu gündür.

Allahın rahmeti olsun sizə, ey müsəlmanlar! Bu cəmdən ayrıldan sonra bayram keçirin. Ev əhlinə və qohumlarınıza neməti genişləndirin, yaxşılıq edin! Din qardaşlarınıza gücünüz çatlığı qədər yaxşılıq edin.

Allahın size verdiyi nemətlərə görə şükür edin. Bir-birinizin yanında toplaşın ki, Allah da sizin toplumunuza daha da genişləndirsin. Bir-birinizi yaxşılıq edin ki, Allah da sizə daha çox ülfət və mehribanlıq etsin.

Bir-birinizi təbrik edin. Güler üzələ bir-birinizi qucaqlayın. Sizdən kömək gözləyən ehtiyaclı insanların ziynetinə gedin və onlarla bir yerde yemək yeyin. Qədir-Xum günü yoxsula verilən bir dirhəm 200 min dirhəmə bərabərdir. Bir-birinizle görüşən zaman əl verin və bir-birinizi təbrik edin. Salam verin ki, Peyğəmbər (s) mənə bele əmr etmişdir".

6. "Nüdbə" duasını oxumaq. 7. Möminlər bir-biri ilə görüşən zaman desinlər: "Əlhəmdülləh ilə-ləzə cələnə minəl-mutəmassikin, bivilayəti Əmiril-mu'mininə vel əmməti əleyhimus-sələm".

Sonra de: "Əlhəmdülilləh ilə-ləzə cələnə bihəzəl-yəvm, və cələnə mi-nəl-mufinə bihədihə iləyə, və misəqihilləzi vəsəqanə bihi min viləyeti vuləti emrih, vəl-quvvəti biqistih, və ləm yec'ələne mi-nəl-cehidin, vəl-mukəzzibinə biyəvəmid-din". ("Məfatihü'l-cinan" kitabının tərcüməsinin 575-ci səhifəsində verilib).

8. Bu zikri 100 dəfə demək: "Əlhəmdülilləh ilə-ləzə cə'lələ kəmələ dinihi və təməmə ni-mətih, bivilayəti Əmiril-mu'mininə Əliyibin Əbi Talibin əleyhis-sə-

# Qədir-Xum gununun mesajları



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com  
İlahiyyatçı-filosof, İçərisəhər Cümə məscidinin imam-camaati**

olan və müsəlmanların bilməsi  
Mən ayağa qalxdım və bu zəzərəni olan bu məsələ, onların bildikləri mətləbləri təkrarlaməq  
deyil, Peyğəmbərən (s) sonra  
öz müqəddərətlərinin kime tapşırılması məsəlesi idi. Təbii ki,  
bu müsliyyət də insanların ən feziletlisindən və ən üstününə tapşırılmışdır id ki, belə bir şərəflə işin  
əhdəsindən gələ bilsin.

**Qədir-Xum bayramı  
Həzrət Fatimənin (s.ə)  
mübarək dilindən**

Bir gün Həzrəti Fatimə (s.ə) şəhid Həmzənin (ə) qəbri üstündə dayanmışdı və əzadərləq edirdi. Məhmud ibni Ləbib bu

fürsəti qənimət bilib, Xanımdan (s.ə) soruşur: "Ey Allahın Peyğəmbərinin (s) qızı, Əli ibn Əbutalibin (ə) imamətinə aid Peyğəmbərən (s) eşidiklərin ya-dindadır mı?" Xanım (s.ə) buyurur: "Çox qəribədir! Böyük Qədir-Xum bayramını unutma-

**İmam Əlinin (ə)**

**Qədir-Xum xütbəsi**

Əli ibn Əbutalibin (ə) zahiri xilafəti dövrü Qədir-Xum bayramına təsadüf etmişdi. Cümə

günü idi və o Həzrət (ə) insan-

ları qarşısında xütbə dedi. Hüseyin ibni Əli (ə) nəqəl edir: "O,

əvvəl Haqq Tealaya həmd deyir. Rübubi sıfətlərini sayıır. Həkimiyəti Ondan bilir. Nemətləri-

dinət diqqət mərkəzine getirir və

insanlara xitab edərək buyurur:

"Allah Təala bu gün iki bayramı

bir zamanda sizin üçün qərar vermişdir. Bu iki bayramın hər birinin fəlsəfəsi o birisinə təka-

mül bəxş edir. Hər birinin vasi-

təsile o birisine hidayət təsir qo-

yur. Allahın yeganalılığında töv-

hid və imana etiraf, Peyğəmbər-

in (s) nübüvvüti olmadan qəbul

olmaz. Peyğəmbərin (s) dini və

şəriəti isə Allahın vilayət üçün

əmr etdiyi kəsin vilayətini qəbul

etmədən qəbul olmaz. Bütün

bu işlər vilayət əhlindən təvəssü-

lətənədən sahmana düşməz. Al-

lah Qədir-Xum günündə seçil-

mişləri üçün iradə etdiyi Pey-

ğəmbərə (s) nazıl etdi. Ona əmr

etdi ki, vilayət və vəsiliyi elan et-

sin. Kafirlərdən və münafiqlər-

dən bu fürsəti alınsın. Qədir-Xum

gününün məqamı böyükdür. O

gündə hüccəti hamiya tamam

oldu. Bu gün təkamül günü və

əhdə vəfa günüdür. Bu gün küç-

**Qədir-Xum bayramının  
əməlləri**

Qədir-Xum bayramı qəməri təqvim ilə zilhicce ayının 18-nə təsadüf edir. Bu günün müeyyən bəyənilən əməlləri var. Həmin gənə aid əməllər:

1. Bayram gününün qüslünlərə almaq;

2. Oruc tutmaq (bu günün orucu 60 ilin günahının keffare-sinə bərabərdir; bəzi hədislərə görə, bəzən oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);

3. Həzrət Əlini (ə) ziyarət etmek üçün məşhur olan "Əmin Allah" ziyarətnaməsini oxumaq;

4. Zöhrədən qabaq 2 rüketli namaz qılmaq. Yaxşıdır ki, bircinc rüketdə "Həmd" dən sonra "Qədr" surəsi, ikinci rüketdə "Həmd" dən sonra "İxləs" surəsi

desin: "Qabiltu". Sonra desin:

"Əsqəttu ənkə cəmi'e huquqil-uxuvvəh, mə xaləş-şəfə'ətə vəd-du'aə vəz-ziyərəh". ("Məfatihü'l-cinan" kitabının tərcüməsinin 577-ci səhifəsində verilib).

10. Sileyi-rəhm etmək - qohum-əqrəbəya baş çəkmək;

11. Yeni libas geyinmək;

12. Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;

13. Məsumlara (ə) salavat göndərmək.

Bu günə bağlı digər əməllər də var ki, müfəssəl kitablarda göstərilmişdir.

Qeyd edək ki, zülhicce ayının 18-nə keçən gecə xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rüketdən ibarətdir. Bütün 12 rüketin namazın hamisi dalbadal qılınır və sonda bir salam deyilir. Namazdan sonra insan dua edərək Allah-dan hacətlərini isteyir.

Bəli, Qədir-Xum - dinin kamilleşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir.

Allahım! Bizləri Qədir-Xumu dərk edənlərdən və yaşadanlardan qərar ver! Amin!

**Qədir-Xum bayramı  
İmam Əlinin (ə)  
mübarək dilindən**

Selim ibni Qeyş Halalı nəqəl edir: "Osmanın xəlifə olduğu dövrə Nəbi (s) məscidində ey-

Oktabrın 8-də saat 17:30 radələrində Bilecəri qəsəbosunda cəmətəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən "Army market" in ərzəq anbarında partlayış baş verib. Partlayış noticəsində xəsarət alan 9 nəfər xəstəxanaya yerləşdirilib. 1 nəfər isə dağıntılar altında qalaraq dünyasını dəyişib. Partlayışın ardından yanğın başlayıb.

FHN-in yaydığı məlumatda görə, həmin anbar qanunsuz olaraq tikiilib.

Partlayışın səbəblərini araşdırmaq üçün həmin əraziyə yollandıq.

Qalın beton piltelerin etrafında səpələnməsi, anbarda olan ərzəqlərin bərbəd hala düşməsi, hadisənin zirzəmədə olmasına baxmayaraq, binanın 3-cü mərtəbəsinin pəncərə şüşələrinin qırılması partlayışın nə qədər güclü olduğunu göstərirdi.

Marketdə satılmalı olan ərzəqlər ayaqlar altında idi. Marketin işçiləri dayanmadan salamat qalmış ərzəqləri yığmaqla məşğul idilər.

Marketin əsas giriş qapısının şüşələri yararsız haldə idi. Qapıda dayanmış mühafizəçi içəri girməyə icazə vermedi. Ümumiyyətlə, burada partlayışın fəsadlarını, maddi ziyanının miqdarnı ve ən əsasi hadisənin səbəblərini gizlətməyə çalışılları.

Bütün bunlara baxmayaraq, məlumat toplaya bildik. Marketin yaxınlığında obyekti işləndən sahibkarlarla səhbətledik.

- Marketdə partlayış olub. Yeqin ki, xəberiniz var.

- Təbii ki, var. Elə güclü ididi, eله bildik zəlzələdir.

- Sizə ziyan dəymibim?

- Xeyr.

Marketin yaxınlığında döñəri kimi çalışan, adını açıqlamayan şəxs hadisəni bəle xatırlayıb: "Mən həmişəki kimi öz işimi gördürüm. Birdən zəlzələye bənzər titrəyiş oldu və güclü partlayış səsi eşidildi. Çıxdım bayara, gördüm ki, camaat marketdən qaçaraq çıxır. Sonra öyrəndim ki, marketin anbarında partlayış olub".

Partlayış baş verən bina-



barında baş verib. Orada olan soyuduculardan biri nasaz olduğu üçün partlayıb. Şirniyat sexinə gedən qaz borusunun həmin anbardan keçməsi de partlayışın şiddətini artırıb.

FHN-in hadisə ilə bağlı yayıldığı məlumat isə bundan ibarətdir: "Fövqəladə Hallar Nazirliyinin 112" qaynar telefon xəttine daxil olmuş məlumatə əsasən, Bakı şəhəri, Bineqədi rayonunda onaltı-mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 180 kvadratmetr şir-

cu anbarın daşıyıcı divarları, arakəsmələr dağınık və binanın 1-ci və 8-ci mərtəbələri boyunca mənzillərin şüşələri qırılmışdır. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almış 9 nəfər tacili yardım xidməti tərəfindən xəstəxanaya çatdırılıb. Şəxsiyyəti məlum olmayan 1 nəfərin meyiti isə yanğınsöndürən xilasedicilər tərəfindən dağıntılar altından çıxarırlaraq aidiyəti üzrə təhlükəsizlik tədbirləri görülüb. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görürlər. Əməliyyat saat 21:54-də başa çatıb".

## "Army market" də bas verən partlayışın təfərrüatları

Mağazada faciəvi hadisənin hansı səbəbdən baş verdiyi rəsmən açıqlanmır; obyektin sahibi isə onlara çox da böyük ziyan dəymədiyini deyir



nin 4-cü mərtəbəsində yaşayışın sakinlər deyirlər ki, hadisə zamanı evlərinin bəzi pəncərə şüşələri qırılıb: "Bina sırkələndi. Pəncərələrimiz sindi. Şüşələr içəri tökülməyə başladı. Nə baş verdiyini anلامadıq. Qorxumuzdan tez düşdük həyətə. Gördük ki, hamı binanın arxasına qaçırm. Biz də getdik, gördük ki, aləm dəyib bir-birinə. Bir avtomobil düşüb zirzəməye. Hərə bir yana qaçırm. 5-6 nəfər də yaralanmışdı. İşçilər ağlıyırdı".

Partlayışın dəqiq nəden baş verdiyi haqda hələ də məlumat verilməyib. Məlumat olan budur ki, partlayış, şirniyyat sexinin binaya bitişik anbar-soyuducusunda baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində emalıyyat şərait qıymətləndirilərken məlumat olmuşdur ki, partlayış nəticəsində soyudu-

niyyat sexi, 90 kvadratmetr sahədən anbar şirniyyat sexinin binaya bitişik anbar-soyuducusunda partlayış baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində emalıyyat şərait qıymətləndirilərken məlumat olmuşdur ki, partlayış nəticəsində soyudu-

Marketin sahibi olan Seid Mirqasimov musavat.com-a verdiyi məlumatda görə, partlayış nəticəsində onlara çox da böyük maddi ziyan dəyməyib: "Çox da böyük maddi ziyan dəyməyib. Çünkü anbarda ərzəqlərin miqdarı az idi. Tam dəlu deyildi".

S.Mirqasimov da etrafı məlumat vera bilməyəcəyini dedi: "Mən indi çox da danışa bilmirəm. Məlumat hadisəyə görə başımız qarışdır".

□ Məhəmməd TÜRKMƏN

## Müsəlman alımlar niyə Nobel mükafatı ala bilmir?

**Etibar Əliyev:** "Burada heç bir haqzılığa və saxtakarlığa yol verilə bilməz"

Nobel Sülh Mükafatının təsis olunduğu 112 ilə nəzər tirdiyimiz zaman ciddi və şübhəli möqamlar ortaya çıxır. Dünya əhalisinin 25 faizi müsəlmanlar təşkil etməsinə baxmayaraq, mükafatçılar sırasında 10 müsəlman alınının adı yer alır.

Bunlardan 6-sı Nobel Sülh Mükafatını alanlardır. İki yazıçı Ədəbiyyat üzrə Nobel mükafatına layiq görürlər. Elmə bağlı Nobel mükafatlarının indiyəcən yalnız ikisində - Fizika və Kimya nominasiyalarında müsəlman qəlibələr olub. Tibb və İqtisadiyyat üzrə Nobel mükafatı alan müsəlman alım yoxdur.

Pakistanlı fizik Əbdus Salam Nobel mükafatını alan ilk müsəlman alımıdır. Misir-Amerika alımı Əhməd Zəvail, Misir prezidenti

ireli sürmələrinə baxmayaraq, demek olar ki, kənarda qalıblar. Çoxları bunun qərəzçilikdən irəli geldiyini iddia edirlər.

Azərbaycanda Nobel mükafatı üzrə ən yaxşı ekspertlərdən sayılan Etibar Əliyev Nobelə laiyiq görülənlər arasında yəhudi lərin üstünlük taşkı etdiyini bildirdi: "Mükafat İsvər və Norveçdə verilir. Elm sahələri üzrə bu mükafatı alanların çoxu yəhudilərdir. Maraqlıdır ki, İsrailde yaşayan az sayıda yəhudilər - 4-5 alim mükafata layiq görürlər. Qalanları əsasən ABŞ və İngiltərədə yaşayan yəhudilərdir. Elm sahəsi üzrə iki müsəlman alım bu nəhəng mükafata layiq görürlər. Lakin hələlik onların heç biri

Birmənali olaraq söyləmək olar ki, burada heç bir həqszılığa və saxtakarlığa yol verile bilmez. Çünkü elm sahəsindəki keşflər dünən nüfuzlu tədqiqat mərkəzlərində təhlil olunur. İl ərzində ən mühüm keşflərə görə mükafat verilir. Ədəbiyyat və Sülh sahəsində müəyyən yanlışlıqlar ola bilər. Məsələn, mükafatın Qorbaçov, Kofi Annan və Trinidad yazıçısı Naypola verilənə nəzərdən qarışdır. Amma elm sahəsində bu, mümkün deyil. Yeri gəlmək, qeyd edim ki, Əhməd Zəvail və Əbdus Salam da öz ölkələrində yaşayıb tədqiqat aparmayıblar. Görür ki, mühit və elmi məktəblərin rolü böyük önem kəsb edir".

Ekspert namizədlərinin irəli sürən müsəlman alımların çoxluğuna baxmayaraq, mükafatı qazananların az olmasına da aydınlığını getirdi: "Bütün sahələr üzrə 10 illərə kiminə namizədiyi ola bilər. Ancaq Nobel Komitəsi çox nüfuzlu ekspert rəylərindən sonra qərar verir. Adonis adlı məşhur əreb şairi var. Neçə ilərdir ki, onun namizədiyi verilir. Ancaq onunla birgə Amos Osadlı İsrail yazıçısının da adı çəkilir. Lakin hələlik onların heç biri

mükafatı ala bilməyib. Azərbaycan yazıçıları içerisinde Kamal Abdullanın da Nobele namizədiyi olub. Bəri başdan söyləmək olmaz ki, Kamal müəllim Nobel ala bilmez. Onun bu mükafatı alması mümkün dərəcədən bütün sahələr üzrə 33 nəfər, Norveçdən isə 9 nəfər Nobel mükafatına layiq görünlər var. Bu göstərici ABŞ üçün 356 nəfərdir. İqtisadiyyat üzrə Nobel mükafatçılarının 95 faizi ABŞ alımlarıdır. Buna səbəb orada bu sahə üzrə məktəblərin güclü inkişaf etməsidir".

□ Cəvənşir ABBASLİ



### Şeyximiz Nobel namizəd olur

QMİ sədri 2011-ci ildə də Nobel Sülh Mükafatına namizəd olub, indi isə növbəti dəfə şeyxüisləmin adı Nobelə namizədlər arasında hallanır

QMİ sədri Allahşükür Paşazadə 2015-ci ildə Nobel Sülh Mükafatına namizəd göstərilecek. Bu baradə ANS telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, bu ilin dekabrında Nobel İnformasiya Mərkəzi Şeyxüisləm Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına təqdimatı verəcək.

Qeyd edək ki, Allahşükür Paşazadənin adı daha əvvəl, 2011-ci ildə də Nobel mükafatına namizəd kimi göstərilib. Həmin vaxt QMİ-nin mətbuat katibi Rəhime Dadaşova mətbuata bildirmişdi ki, lazımlı olan sənədlər artıq Nobel Mərkəzinin Beynəlxalq İnformasiya Bürosuna təqdim edilib. Həmin vaxt şeyx Nobel Sülh Mükafatına namizədiyi Çeçenistanda sülhün bərərət edilməsi nəmənə görüdüy işlər, Azərbaycanda müsəlmanlar arasında birləşmə nail olunması üçün göstərdiyi fealiyyətə əsaslanırdı.

R.Dadaşova o zaman bildirmişdi ki, Nobel Fondunda Qafqaz və Mərkəzi Asiya üzrə İnformasiya Mərkəzi Qafqaz Müsəlmanlar İdəresinin rəhbəri Şeyx Allahşükür Paşazadənin bu mükafata namizədiyi üçün QMİ-yə müraciət edib.

Ancaq indiki sənəldə QMİ sədri hansı səbəblərdə Nobelə namizəd göstərilecəyi məlumat deyil. Çünkü hazırda şeyxüisləmin her hansı sülhəratma prosesində iştirak yoxdur, Dağılıq Qarabağ danışlığında iştirak etmərən və bu prosesdə bir hərəkətlilik yoxdur. Doğrudur, QMİ sədri bir neçə il Harvard Universitetinin hazırlığı 500 en nüfuzlu müsəlman siyahısında olub. Ancaq o siyahida başqa azərbaycanlılar da olub və buna görə de aydın məsələdir ki, Nobel verilmir. Nobel mükafatı yalnız Dağılıq Qarabağ münaqışının həll olunması nəticəsində şeyxə verilə bilər.

Din sahəsində QMİ sədri Azərbaycanda və Şimali Qafqazda avtoritətini qoruyub saxlaşsa da, hazırda bu bölgələr dünya siyasi gündəminin mərkəzində dayanmadığı üçün şeyxin nüfuzlu mükafatı alması o qədər də inandırıcı görünür.

□ KƏNAN





# ÜSAVAT

## Son səhifə

N 250 (5959) 10 oktyabr 2014



### Kişilər xəstələnəndə qadınlardan çox əziyyət çəkir

**A**parlan son araşdırımlar zamanı məlum olub ki, soyuq-dəymə və ya qrip zamanı kişilər qadınlara nisbətən daha çox əziyyət çəkirlər.

İngiltərinin Darhem Universitetindən olan nevroloq Amanda Elison bildirir ki, kişilər simptomları şürtmirlər, onlar həqiqətən də özlərini çox pish hiss edirlər. Sirr bədənin hərarəti də daxil olmaqla, bir çox göstəricilərin tərəzliyinə cavab verən beynin zonaları arasında fərqlidir. Belə ki, uşaq yaşlarında qadın və kişilərdə beynin zonaları eyni ölçüdə olur. Lakin yeniyetmə yaşlarında onlar oğlanlarda testosteronun təsiri nəticəsində böyüyür.

Söhbət nüvelərin pre-optik zonasından gedir. İnfeksiya organizmə daxil olduqda bədən ondan xilas olmaq üçün hərarəti artırır. Hərarətin qalxması ilə isə məhz nüvə məşğul olur. Kişilərdə zonaların həcmiñin böyüməsi səbəbindən temperatur reseptörleri daha çox olur. Ona görə də kişilərə hərarətin qalxmasına tab gətirmək daha çetindir. Bunu beynin çəkilmiş şəkilləri sübut edir.

## Facebook WhatsAppı 21,8 milyard dollara alıb

**F**acebookun 19 milyard dollara satın aldığı WhatsApp nəhayət ki, sözün böyük mənasında Facebookun "qanadları altına" girir. WhatsAppın qurucusu Jan Koum Facebook altında 4 il işlədikləri təqdirdə 1,9 milyard dollar qazanacaq. Ötən fevral ayında təməlləri qoyulan anlaşmaya görə Facebookun WhatsApp üçün ümumən 19 milyard dollar ödəyəcəyi öyrənilmişdi. Son məlumatlara görə, axırıncı rəqəm 21,8 milyard dollardır. Bu dəyişikliyin səbəbi issə Facebookun sehmləridir. Facebookun yaradıcısı Mark Zuckerberg isə daha önce WhatsApp haqqında vacib məlumatlar verib və tətbiqetmə üzərində çox da dəyişiklik etməyəcəklərini deyib.



## Bu qız özüna arə gedib

**A**ile qurmaq üçün həyat yoldaşının axtarışları bəzi insanlarda uzun müddət davam edir. London sakini olan qız isə vaxtını uzun-uzadı sərf etməyərək həyatı boyu tanıldığı adamla ailə qurub.

O, özüne ərə gedib. Milli.az bildirir ki, Londonda yaşayan Qreys Qedlertoyunda öz-özüne ərə gedib.

24 yaşlı qızın dediyinə görə, bu ideya onun ağlına Island müğənni Byorkun "İzabel" mahnisini dinləyərkən gelib.

"Həmin anı yaxşı xatırlayıram. Performans sənətini öyrəndim, 18 yaşımvardı və bu mahniyi eşitmədim. "Mənim adım İzabeldir, özüm özümlə evliyəm". Həmin vaxtdan bəri mahni beynimdə idi", - Qreys deyib.

Həmin vaxtdan 6 il sonra Qreys özü ilə evlənmək fikrinə düşüb.

Dediyinə görə, ailə üzvləri, qohumları və dostları bu fikri normal qarşılıyıblar: "Valideynlərim çılgın təbiətimə alışıblar. Dostlardan bəziləri belə qərarın egoizm olduğunu desələr də, məni dəstəklədilər". Qreys Qedlerin Devonşirdəki toyundan 50 qonaq olub və bu, nikahda həm "bey", həm "gəlin" olan qızı çox təəccübləndirib.

"Bu qədər adamı göründə çəşdim. Ən uzağı 20 nəfəri görəcəyimi düşünürdüm. Yeni statusum əla hissler bəxş edib. İndi sakitəm, özüme güvenirəm. Fəqət, bundan sonra kiməsə ərə gedəcəyimi istisna etmirəm", - Qrey Qedler söyleyib.



Təsisi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı Şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Səhifəni hazırladı: SELCAN

QOÇ - Kifayət qədər maraqlı bir gün yaşayacaqsınız. Yeni insanlarla ən- siyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin bax- mağınıza səbəb olacaq.

Doğmalarınızla mümkün qədər əlaqə saxlayın.

**BUĞA** - Axşam saatlarına qədər mənfi enerjili Ayın sizin bürçdə qərar tutması ümumi işlərinizdə lənglik yaradacaq. Bu səbədən bütün vacib işlərinizi mümkün qədər təxire salın. Qidanaqıza diqqət yetirin.

**ƏKİZLƏR** - Proqnozunuzu hazırlayarkən istifadə etdiyiniz bütün mənbələr daha çox səhəhətinizə fikir verməyinizi vacibliyini öne çəkir. Bunu bacarsanız, heç bir narahatlılıqla rastlaşmayaçısınız. Səfərə çıxmayıñ.

**XƏRÇƏNG** - Maraqlı tanışlıqlar yolunuñ gözlayır. Bu, perspektivlərinizə xidmət etdiyi təqdirdə, fəaliyyətə də müəyyən qədər fasılə vermək olar. Başqalarının sizə verdiyi istənilən sırrə sadiq qalın.

**ŞİR** - Qarşınızda sakit bir gün durur. Neytrallığınızı qorumaqla yalnız uğur qaza- naçaqsınız. Fəaliyyət müstəvisində başqaların dediyindən daha çox öz təcrübənizə bel bağlayın ki, uduzmayasınız.

**QIZ** - Ulduzlar ən- siyyətde olduğunuz in- sanların bədxahlığına neytral yanaşmığınıñ əleyhinədir. Çünkü uğursuzluqlarınızın eksəriyyəti cəsərətsizliyindən irəli gəlir. Aktiv olun ki, ədalət qalib gəlsin.

**TƏRƏZI** - Bürcünüzün Götü qübbəsində aktiv nöqtəyə çatması digər Zodiak işarələri ilə müqayisədə sizin daha enerjili və işlərinizin daha perspektivli olacağına təminat verəcək. İşgüzər sövdələşmələrdən çəkinməyin.

**ƏQRƏB** - Astroloji göstəricilər sevgi üm- manına baş vurmağını tövsiyə edir. Nəzərə alın ki, hazırda təkanverici qüvvəniz məhəbətdərdir. Maliyyə və iş barədə gözləmə mövqeyi tutmağınız daha səmərəlidir.

**OXATAN** - Saat 12-dən etibarən iş müstəvisində bəzi kəm-kəsirləriniz qaydasına düş- məlidir. Sənədləşdirmə işlərində diqqətlə olun. Həlledici anlarda təcrübəli adamlarla məsləhətləşməkdən çəkinməyin.

**ÖĞLAQ** - Təəssüflər olsun ki, ötən gün mövcud olan gərginliyiniz davam edə bilər. Bunun üçün gərək Tanrı nizamına əl uzatma- yasıñız. Çətinliyinizi dəf etmək üçün etibarlı dostlarınızla bir araya gelin.

**SUTÖKƏN** - Hər mənada düşərlər gün de- mək olar. Çünkü nəzərdə tutduğunuz planla- rın böyük eksəriyyətini həyata keçirə biləcək- siniz. Üstəlik, maliyyə çətinlikləriniz də ar- dan qalxacaq.

**BALIQLAR** - Qarşınızda xoş təəssüratlar yarada bilən hadisələr durur. Odur ki, öhdəliyi- nizdə duran vacib işlərin çoxusuna yetişə bi- lərsiniz, xüsusən də yeni iş qurmaq istiqamə- tində. Maddi durumunuz da qənaətbəxşdir.

**Unutmayın, Tanrı ilduzlarından daha yüksəkdə durur!**

## Twitter Amerikani məhkəməyə verir

**M**əşhur sosial şəbəkə Twitter ABŞ-nın yeni internet təqib qanunla- rı üzündən ABŞ hökumətini məhkəməyə ve- recək. Yeni qanunlara görə, ABŞ hökuməti Twitter kimi sosial şəbəkələrdən "beynəlxalq təhlükəsizliy" görə məlumatları iste- mək haqqına sahibdir. Twitter isə hesab edir ki, bu dəyişiklik ABŞ Konstitusiyasının birinci maddəsinədəki ifadə azadlığı prin- siplinə tamamilə ziddir. Aprel ayında Twitter ABŞ haqqında bir "Şəffaflıq sənədi" hazırlanaraq hökumətə təqdim edib və bu sənədin paylaşılması istəyib. Amma inдиyo qədər də ABŞ rəsmiləri bu sənədi yaymayıblar. Hazırlanan sənədde ABŞ rəsmilərinin hansı tezlikdə və hansı məqsədlərlə istifadəçi məlumatlarını tələb etməsi ilə bağlı versiyalar yer alı.



Redaktor:  
Zabil MÜQABILOĞLU

Lisenziya N: B 114  
SAYI: 5.600